

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim  
üçün ən əziz qəzetdir

*Ilham*

# SəS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



Nº 198 (5429) 31 oktyabr 2017-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

## Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirilib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər

Səh → 2



8

Siyavus Novruzov:  
"Bakı-Tbilisi-Qars dəmir  
yolu tarixi əhəmiyyətə  
malik layihədir"



9

Novruz Məmmədov:  
"2017-ci il müstəqil  
Azərbaycanın tarixində  
ən uğurlu sahifələrdən  
biri kimi yadda qalacaq"



16

"Neftçi" öz  
meydanında  
"Sumqayıt"ı məğlub  
edib



# Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirilib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər

**O**ktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib. AZERTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakitjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirişvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmenistan respublikalarından nümayəndə heyətləri mərasimdə iştirak ediblər. Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində çıxış edib.

Prezident İlham Əliyevin çıxışı:

-Hörmətli xanımlar və cənablar. Hörmətli qonaqlar.

Mən sizin həminizi səmimiyyətlə salamlayıram və Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə ürəkdən təbrük edirəm. Bugünkü təntənəli mərasimdə qardaş, dost ölkələrdən qonaqlar gəlmişlər. Mən xüsusilə bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı, Gürcüstanın, Qazaxıstanın, Özbəkistanın Baş nazirlə-



“Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önemli hissəsinə çevirilir. Bu yolu fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasında ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasında əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək.”

“Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir, strateji əhəmiyyətli layihədir. Bu yolu uzunluğu təxminən 850 kilometrdir, onun da 504 kilometri Azərbaycan ərazisində keçir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon, ondan sonra ikinci mərhələdə 17 milyon, ondan sonra isə daha böyük həcmde yüklerin daşınması nəzərdə tutulur. Bir sözü, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önemli hissəsinə çevirilir. Bu yolu fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasında ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasında əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Bu yolu istifadəsi zamanı əminəm ki, turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yoluğun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq.”

Öziz qonaqlar, sizin bu gün bu mərasimdə iştirakınız Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini bir daha əyani şəkildə göstərir. Bakı-Tbilisi-Qars dəmir yolu təqribən 850 kilometrdir, onun da 504 kilometri Azərbaycan ərazisində keçir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon, ondan sonra ikinci mərhələdə 17 milyon, ondan sonra isə daha böyük həcmde yüklerin daşınması nəzərdə tutulur. Bir sözü, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önemli hissəsinə çevirilir. Bu yolu fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasında ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasında əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Bu yolu istifadəsi zamanı əminəm ki, turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yoluğun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq.



# Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirilib

*Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər*



Əvvəli Səh. 2

Biznesin inkişafı, qarşılıqlı faydalı əməkdaşlıq üçün Bakı-Tbilisi-Qars dəmir yolunun çox böyük əhəmiyyəti var. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı anlaşma Gürcüstanda imzalanmışdır, ondan sonra Türkiyədə təməl-qöymə mərasimi keçirilmişdir ve nəhayət, bu gün biz Azərbaycanda, burada, Ələtdə bu yolu açılışını qeyd edirik. Bu yolu tikintisi Azərbaycan-Gürcüstan-Türkiyə arasındaki dostluğun, qardaşlığın nəticəsidir. Üç ölkə bütün sahələrdə uğurla əməkdaşlıq edirlər, bir-biri dəstəkləyir, ölkələrimiz, xalqlarımız üçün önemli olan, dünya üçün önemli olan layihələri icra edirlər. Bakı-Tbilisi-Qars bu layihələrin arasında öz layiqli yerini tutmuş bir layihədir.

Ondan əvvəlki dövrde biz böyük tarixi əhəmiyyət malik olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını bərabər qeyd etmişdik. Ceyhan şəhərində o tətənəli mərasim mənim xatirimdədir, 2006-ci ildə ezz qardaşım Prezident Ərdoğanla birlikdə o kəməri açmışdım. Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən böyük bir infrastruktur layihəsidir və bu gün bu kəmərlə, eyni zamanda, Xəzərin şərqi hissəsindən də neft nəql edilir. Yəni, bizim ölkələrimiz eyni zamanda başqa ölkələr üçün də tranziit imkanları təqdim ediblər. On dan bir il sonra - 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum kəməri yene de Azərbaycan-Gürcüstan-Türkiyə arasındaki əməkdaşlıq hesabına inşa edilmişdir. O layihə də həm Azərbaycanın, həm Gürcüstanın, həm Türkiyənin enerji təhlükəsizliyini təmin edir və 10 ildir ki, uğurla fealiyyət göstərir. Üç ölkə, eyni zamanda, öz elektrik xətlərini birləşdirmiş və bu gün bu sahədə de



əməkdaşlıq uğurla inkişaf edir. Təbii ki, dünya miqyaslı, Avropanın en böyük infrastruktur layihəsinən biri olan Cənub Qaz Dəhlizidə məhz Azərbaycan, Gürcüstan, Türkiyənin və digər ölkələrin birge fealiyyəti nəticəsində yaradılır. Bu layihənin icrası uğurla gedir. Bildiyyiniz kimi, Cənub Qaz Dəhlizinin 4 hissəsi var. "Şahdəniz-2" layihəsi 99 faizdir. Cənub Qaz Dəhlizinin əsas hissəsini təşkil edən TANAP layihəsinin də icrası 84 faiz səviyyəsindədir. TAP layihəsinin icrası isə təqribən 60 faizə yaxındır. Yəni, Bakı-Tbilisi-Qars dəmir yolu da əvvəl icra edilmiş layihələrin əsasında yaradılıb. Təbii ki, eger biz əvvəlki dövrlərdə enerji, neft-qaz sahəsində bu nəhəng, böyük miqyaslı layihələri icra etməsəydik, bu gün Bakı-Tbilisi-Qars haqqında ancaq danışa bilər

səviyyəsi 99 faizdir. Cənub Qaz Dəhlizinin əsas hissəsini təşkil edən TANAP layihəsinin də icrası 84 faiz səviyyəsindədir. TAP layihəsinin icrası isə təqribən 60 faizə yaxındır. Yəni, Bakı-Tbilisi-Qars dəmir yolu da əvvəl icra edilmiş layihələrin əsasında yaradılıb. Təbii ki, eger biz əvvəlki dövrlərdə enerji, neft-qaz sahəsində bu nəhəng, böyük miqyaslı layihələri icra etməsəydik, bu gün Bakı-Tbilisi-Qars haqqında ancaq danışa bilər

"Bizim güclü iradəmiz, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bunun əyani misalıdır. Əminəm ki, regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr - Azərbaycan, Gürcüstan və Türkiyə bundan sonra da daim bir yerdə olacaqlar."

dik.

Onu da qeyd etməliyəm ki, bir çoxları, xüsusilə bəzi xarici dairelər Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisine inanmırıllar. Hesab edirdilər ki, bunun reallaşması mümkün deyil, bunun reallaşması üçün lazım olan texniki imkanlar və maliyyə vəsaiti imkan verməyəcək ki, bu layihə gerçəkləşdirilsin. Ancaq üç ölkə göstərdi və sübut

dostluğumuzu daha da möhkəmləndirir.

Bu dəmir yolu layihəsinə Orta Asiya ölkələri, o cümlədən Qazaxıstan böyük maraq göstərir. Həmin ölkələrdən gəlmüş nümayəndə heyətlərinin, yüksək vəzifəli şəxslərin bu mərasimdə iştirakı bunu əyani şəkildə göstərir. Biz əminik ki, yüksək dərinliliklə istiqamətdə əlavə imkanlar yaranacaq və

etdi ki, bu, mümkündür. Bizim güclü iradəmiz, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bunun əyani misalıdır. Əminəm ki, regional əməkdaşlışa ən böyük töhfə verən ölkələr - Azərbaycan, Gürcüstan və Türkiyə bundan sonra da daim bir yerdə olacaqlar.

bizim ölkələrimizin Orta Asiya ölkələri ilə ənənəvi dostluq əlaqələri də bu dəmir yolu vasitəsilə möhkəmləndiriləcək. Avropa üçün bu yolu böyük əhəmiyyəti var. Azərbaycan bir neçə Avropa ölkəsi ilə artıq müvafiq danışçılar aparmışdır. Avropa ölkələri də bu yolu tikintisine çox böyük maraq göstərirler.

# Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirilib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər



## Rəsmi xronika

Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixli 799-VQD nömrəli Qanunu-nun tətbiqi haqqında Sərəncam imzalayıb.



Bütövlükde deye bilərem ki, Azərbaycan nəqliyyat sektoruna çox böyük önem verir. Azərbaycanda bu sahəyə çox böyük sər-mayə qoyulur. 2004-cü ildən bu günə qədər Azərbaycanda 11 min kilometr avtomobil yolu tikilmişdir, 6 beynəlxalq hava limanı istifadəyə verilmişdir. Bu gün Azərbaycanın çox böyük yük təyyarəsi parkı var. Azərbaycanda 20-yə yaxın iri yük təyyarəsi fəaliyyət göstərir. Azərbaycanın Xəzər də-nizində ən böyük dəniz donanması var - 270 gəmidən ibarət do-nanma Xəzərdə yükdaşımalarının təşkili üçün xüsusi rol oynayır. Azərbaycanda bir neçə il bundan əvvəl böyük gəmiqayırma zavodu tikilmişdir. Bu zavod bütün növ gəmiləri istehsal edir. Gələcəkdə



## Əvvəli Səh. 3

Onu da qeyd etməliyəm ki, Azərbaycan, eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində önemli addımlar atır. Azərbaycan ərazi-sində Şimal-Cənub dəmir yolu la-yihəsi ilə bağlı bütün işlər tamam-lanıb, yəni, bütün infrastruktur ha-

zırdır. Eyni zamanda, Azərbaycan digər ölkələrdə infrastrukturun ya-radılması ilə bağlı öz texniki və maliyyə imkanlarını ortaya qoyur.

Biz indi Şimal-Cənub və Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizlərinin integrasiyası istiqamətində işləyirik, çalışırıq və hesab edirəm ki, bu, mümkündür. Əminəm ki, gələcəkdə Şimal-Qərb və Cə-

nub-Qərb nəqliyyat yolları istifadəyə veriləcəkdir. Bu iki nəhəng layihə bir çox böyük ölkələri birləşdirmək.

Bakı-Tbilisi-Qars tarixi İpək Yolunun bir hissəsinin bərpası deməkdir və bundan Çin, Qaza-xıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkə-ləri istifadə edəcəklər. Şimal-Cə-

nub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək. Azərbaycan hər iki layihədə fəal iştirakçıdır və öz maliyyə re-surslarını ortaya qoyan ölkədir.

Xəzərdə yükdaşımaların gözlənilən artımı ilə bağlı bu zavod daha böyük həcmle işləyəcək.

## Ardı Səh. 5

# Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirilib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər



## Əvvəli Səh. 4

Əlbətə ki, nəqliyyat infrastrukturumuzun önemli hissəsi bax, bu gün burada toplaşığımız Ələt Beynəlxalq Deniz Ticarət Limanıdır. Bu limanın tikintisi uğurla gedir, artıq liman fəaliyyət göstərir. Ancaq limanın birinci fazasının istismara verilməsi gelən ilin ortalarında nəzərdə tutulur. Ondan sonra ildə 15 milyon ton yük ve 100 min konteyner bu limandan keçəcək. İkinci mərhələsinin başa çatması nəticəsində isə Ələt limanı-

nın imkanları 25 milyon ton yüke və 1 milyon konteynerə bərabər olacaq. Yeni, son illər ərzində Azərbaycanda nəqliyyat sektoruna qoyulan sərməye artıq çox güclü infrastruktura getirib çıxarıb. Bu infrastruktur həm ölkəmiz, həm bölge və həm də dünya üçün böyük əhəmiyyət kəsb edir.

Bir daha qeyd etmək istəyirəm ki, Bakı-Tbilisi-Qars tarixi layihədir, qlobal layihədir. Bu layihə ölkələri bir-birinə daha yaxın edəcək. Bu layihə bölgədə sabitliyin,

təhlükəsizliyin təminatı işində öz rolunu oynayacaq. Bu layihə bizim iqtisadi imkanlarımızı artıracaq və biz böyük vəsait əldə edəcəyik. Əlbətə, bir daha demek istəyirəm ki, bu layihənin həyata keçirilməsi ancaq Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyləri hesabına mümkün olmuşdur. Biz heç bir yerdən heç bir yardım, heç bir kredit almadıq, öz daxili imkanlarımız hesabına bu yolu tikdik və bu gün istifadəyə veririk. Əziz dostlar, bu gözəl tarixi hadisə münasibətile-

sizi bir daha təbrik etmək istəyirəm. Əminəm ki, Bakı-Tbilisi-Qars yolu həmisiətə açıq olacaq. Sağ olun.

x x x

Sonra Gürcüstanın Baş naziri Giorgi Kvirişvili, Qazaxistanın Baş naziri Bakitjan Saqintayev, Özbəkistanın Baş naziri Abdulla Aripov çıxış etdilər.

Türkiyənin Baş naziri Binəli Yıldırımanın təbrik məktubu oxundu.

Daha sonra Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi.

Çıxışlardan sonra Bakı-Tbilisi-

Qars dəmir yolunun tikintisi ilə bağlı videoçarx nümayiş olundu. Sonra dövlət və hökumət başçıları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çıvlarını vurdular və yoldəyişen qurğunu işə saldılar. Bununla da Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edən ilk yük qatarı yola salındı. Dövlət və hökumət başçıları memorial daşın üzərində örətűyü götürdülər və birgə foto çəkdirildilər.

## Ardı Səh. 6

31 oktyabr 2017-ci il

# Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirilib

*Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər*



## Əvvəli Səh. 5

Sonda dövlət və hökumət başçıları qatarla açılış mərasiminin keçirildiyi Əlet limanından Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Əlet dəmir yolu stansiyasına yola düşdülər.

xxx

Avrasiya mekanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti qədim İpək Yolunun polad magistrallar üzərinə bərpasıdır.

Bakı-Tbilisi-Qars dəmir yolu tikintisine dair Saziş 2007-ci ildə Tbilisidə imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Ma-

rabda məntəqəsində dəmir yolu xəttinin teməli qoyulub. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib. Ümumi uzunluğu 846 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrik hissəsi Azərbaycanın əra-

zisində düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstəndən keçir. Yolun 79 kilometri isə Türkiye ərazisindədir.

Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmenistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və

dünya bazarlarına çıxışını asanlaşdıracaq. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklerin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə multimodal daşımaların həcmini artıracaq. Belə ki, üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sənmişin və 17 milyon ton yük daşınacağı nəzerde tutulur. Bu, onu göstərir ki, Azərbaycan ilə yanaşı, Gürcüstan və Türkiye də tranzit daşımalarından yüksək gəlir əldə edəcək. Bütün bunlar Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini, onun təhlükəsizliyini, etibarlılığını, sürət və vaxt tezliyini aydın göstərir. Bu yol istifadəyə veriləndən sonra mövcud yükdaşımalarla müqayisədə zaman fərqiin iki dəfəyədək azalması müşahidə olunacaq ki, bu da layihənin iqtisadi səmərəsini daha da artırır.

Bakı-Tbilisi-Qars dəmir yoluñun digər önemli cəhəti isə Azərbaycanın bu layihənin verdiyi imkanlardan istifadə edərək Türkiye ilə Gürcüstan ərazisindən birbaşa dəmir yolu əlaqəsi qurmasıdır. Bu dəmir yolu regionda turizmin inkişafına da güclü təsir göstərəcək. Beləliklə, öz əhəmiyyətinə görə qlobal səciyyə daşıyan Bakı-Tbilisi-Qars dəmir yolu iki qitəni polad rəslərlə birləşdirərək böyük səsli-iqtisadi səmərəyə zəmin yaradır. Ən əsası isə bu dəmir yoluñun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafə ən böyük töhfədir. Bu töhfənin təməlində Azərbaycan, Gürcüstan və Türkiyənin sarsılmaz dostluğunu və qardaşlığı dayanır.



# Rəcəb Tayyib Ərdoğan: "Bu gün Azərbaycanla əlaqələrimizin strateji müttəfiqlik səviyyəsində olması qürur mənbəyimizdir"

*Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın AZERTAC, APA və TREND agentliklərinə müsahibəsi*

-Türkiyə-Azərbaycan əlaqələri və Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının əha-miyəti haqqında nə deyə bilərsiniz?

-Azərbaycanla diplomatik əlaqələrimizin yenidən yaradılmasının 25-ci ildönümünü bu ilin yanvar ayında qeyd etdik. 25 il bundan əvvəl Can Azərbaycanla yenidən yaradılan əlaqələrimizin bu gün strateji müttəfiqlik səviyyəsində olması isə bizim xüsusi sevinc və qürur menbəyimizdir.

Azərbaycan müstəqilliyini bərpa etməsindən bu gənə qədər keçən müddət ərzində ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi kurs və Prezident İlham Əliyevin səbatlı rəhbərliyi altında regionda sabitlik və əməkdaşlığın, eyni zamanda, mədəniyyətlərarası tolerantlığın alınmaz qalasına çevrilib.

Türkiyə ilə Azərbaycan arasındakı strateji müttəfiqliyin ruhuna uyğun ikiterəfli əlaqələrimiz iqtisadiyyat, enerji, hərbi, müdafiə sənayesi və tehlükəsizlik məsələləri başda olmaqla bütün sahələrdə artmaqdə davam edir. Son olaraq qardaşım İlham Əliyevi D-8 Zirvəsində xüsusi qonaq statusunda İstanbulda qarşılaşdıq.

Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında gündəliyimizdəki bu məsələlərə baxacaqıq. Şuranın iclasında bir Protokol və bəzi sazişlər de imzalayacaqıq. Bu sənədlər şübhəsiz ki, mövcud ikiterəfli əməkdaşlığımızın hüquqi bazasını daha da möhkəmləndirəcək. Şuranın iclaslarının hər il sistemli şəkildə keçirilməsindən böyük məmənluq duyuruq. Gələn il 7-ci iclası Türkiyədə keçirəcək, əziz qardaşım Prezident İlham Əliyevi bu münasibətlə ölkəmizdə qarşılıqlaşdan şərəf duymaçaq.

-Cənab Prezident, Türkiyə hər zaman Dağlıq Qarabağ probleminin həlli istiqamətində Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Problemin həlli istiqamətində təssüf kifaiyyətindən keçmək, iki dördüncü tətbiq olunur. Sizcə, Dağlıq Qarabağ məsələsinin həlli üçün xüsusi hansi ölkələrə üstünlük verilməlidir və problemin həllinin hələ də uzaqlasmasının başlıca səbəbləri nə lərdir?

-Dağlıq Qarabağ məsələsi Azərbaycanın olduğu kimi, bizim da qanayan yaramızdır. Ermənistən Azərbaycan ərazilərinin işğalına son qoymaya qədər əfsuslar olsun ki, bu məsələ həll oluna bilməyecək. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında işğala dərhədən qoymalıdır.

Ermənistən işğalçı siyaseti ilə yanaşı, son dövrlərdə mülki əhalini hədəf seçən təxribatlarını da lənətləyir. Belə hərəkətlər regionda sülhün təmin olunmasına heç bir halda kömək edə bilməz.

Minsk qrupu başda olmaqla bəy-nəlxalq ictimaiyyətin Dağlıq Qarabağ probleminin həlli istiqamətində



lar varmı?

-TANAP Türkiyə və Azərbaycanın birləkde işleyib hazırladığı, həmçinin Avropanın enerji tehlükəsizliyi baxımından da böyük əhəmiyyətə malik strateji layihədir. İnşaat işləri planlı şəkildə davam edir. İnşal-lah, yaxın vaxtlarda bu layihəmizi də istifadəyə verməyin sevincini yaşayacaqıq.

**-Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin açılışı Türkiyə, Azərbaycan və Gürcüstənən istirakı ilə nəqliyyat sahəsində yeni başlangıç kimi qiymətləndirilir. Bu dəmir yolu xəttinin uzun iləldər ki, arzuədilən Yeni İpək Yolu layihəsinin bir hissəsi olmasından imkanını necə qiymətləndirirsınız?**

-Bu gün Türkiyə, Azərbaycan və Gürcüstən qədər regionumuz üçün də strateji əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmir yolu xəttində ilk qatar yola düşür. Bununla artıq Londondan Çinə qədər Orta Dəhliz vasitəsilə ölkəmizə istiqamətləndirmək istəyi çərçivəsində formalasın "Türk Axını" layihəsində də işləri davam etdiririk.

Hazırda Cənub dəhlizində və Şimal dəhlizində dəniz də axıl olmaqla Çindən İngilterə, Fransa, Almaniya kimi Avropa ölkələrinə yüksək-müddəti təxminən 45-62 gündür. Eyni yüksək BTQ-nın istifadəyə başlaması ilə Orta Dəhliz vasitəsilə 12-15 gün arasında Avropa İttifaqı (Aİ) ölkələrinə çatacaq. Başqa sözə, Çin tərəfindən Al-ya göndərilən yüksək BTQ xətti ilə birləşdə əvvəlki dövrədəki müddətin dördə biri qədər vaxt ərzində teyinat yerinə çatmış olacaq.

Hazırda Çin ərazisindən Avropa-da daşınan yükün həcmi 240 milyon tondan çoxdur. Ölkələrimizin ərazisindən keçən Orta Dəhlizdən hətta bu yükün 10 faizi daşınsa, 24 milyon ton əlavə yük daşınmış olacaq. Bu yükün Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşınmasının digər dəhlizlərə nisbətən 30-45 gün daha az olması isə yükdaşıyıcılar üçün daha sərfli hesab ediləcək.

BTQ-nın hətta sadəcə bu səbəblərə Orta Dəhliz Nəqliyyat Xəttini tərxiyi ipak Yolunun mühüm əhəmiyyətli xəttinə çevirməyə kifayət edəcəyi qənaətindəyəm. Bununla yanaşı, regionumuzda paralel olaraq üzərində işlənilən nəqliyyat layihələrinin bir-birini tamamlayıcə və gücləndirici xarakterde olmasına inanırıq.

İqtisadi üstünlükli ilə yanaşı, siyasi baxımdan da sülh, tehlükəsizlik, sabitlik və sosial rifahi yaxşılaşdıracaq, yüksək sərnişin axını ilə bərabər, məlumat axını ilə də ölkələrimizin qlobal müstəvədə inkişafına öz töhfəsini verəcək.

**-Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsi olan TANAP layihəsinin tikintisi bu gün hansi mərhələdədir? Bəzən TANAP-in "Türk Axını"na rəqib layihə olması fikirləri səsləndirilir. Bu fikirlərlə razılışdığınız məqam-**

kətlərinin Azərbaycana investisiya qoyması və özəlləşdirmə məsələ-rində azərbaycanlı qardaşlarımızla yaxın əməkdaşlıq şəraitində işləyəcəyik. Bu məqsədə qarşısındaki günlərdə Türkiyədə Xarici İqtisadi Əlaqələr Şurasının da əməkdaşlığı ilə "Road Show" tədbirinin keçirilməsi üçün iqtisadiyyat nazirliklərimiz arasında işlər davam etdirilir.

Həmçinin Naxçıvanla ticarət əla-qələrimizin canlandırılması, iş adamlarımızın həvəsləndirilməsi üçün müxtəlif tədbirlər həyata keçir-dik. Oktjabrın 28-də iqtisadiyyat na-zirlərimiz idjira toplaşış iş adamları-mız görüşdülər, bu məsələdə görülen işlərlə bağlı iş adamlarımıza məlumat verdilər. Yaxın vaxtlarda Naxçıvanla ticarət həcmiň artırılması istiqamətində konkret nticələr əldə edəcəyimizə inanıram.

**-Ölkələrimizin yerləşdiyi coğrafiyada gərginlik və terror təhlükəsi davam edir. Ölkələrimiz arasında bu sahədə əməkdaşlığı dərinləşdirmək və terror təhlükəsinə qarşı səmərəli tədbirlər görmək üçün nə kimim imkanlar var? Həmçinin FETÖ-yə qarşı mübarizə haqqında nə deyə bilərsiniz?**

-DAEŞ, PKK, PYD, DHKP-C və MLKP terror təşkilatlarından birinin digərindən fərqi yoxdur. Onları məqsədi birdir, o da Türkiyəni zəiflətməkdir. Keçən il FETÖ tərəfindən 250 vətəndaşımızın ölümüne, 2 min 193 vətəndaşımızın isə yaralanmasına səbəb olan, tariximizin en xain çevriliş cəhdini də millət olaraq terror və terror təşkilatları qarşısında bir bədən, bir can olmağımız sayəsində uğursuzluğa düşər etdik. Əziz qardaşım Prezident İlham Əliyevə və Azərbaycan xalqına da bu xain təşkilat qarşısında nümayiş etdirdikləri həmrəyliyə görə xüsusi təşəkkür etmək istəyirəm. Azərbaycan xalqının 15 iyul gecəsində bizimlə eyni mövqedə çıxış edərək Türk-yədən daxil olan xəbərləri izlədiyini, xain çevrilişin uğursuz olmasına se-mimi qəlbən diliyəndi bilmərəm. Bu da Türkiye-Azərbaycan qardaşlığı-nın nə qədər güclü olduğunu göstərir. FETÖ olduğunu bütün ölkələr üçün təhlükə mənəbəyidir. Buna görə də Azərbaycanın FETÖ strukturlarına qarşı gördüyü tədbirlərdən razı qaldığımızı bildiririk.

Bütün sahələrdə olduğu kimi, terrorizmə qarşı mübarizə sahəsində də Azərbaycanla yaxın əməkdaşlıq təhlükə mənəbəyidir. Səlahiyyətli orqanlarımız arasında keşfiyyat və məlumat mübadiləsi, eyni zamanda, eməliyyat sahəsində əməkdaşlığımız da artan sürətlə davam edir. Azərbaycan xarici terroristlərin Suriyaya keçməsinin qarşısını almaq sahəsində mü-hüm ölkədir və bu istiqamətdə faydalı işlər görür.

**-Türkiyənin regionda baş verən proseslərlə bağlı mövqeyi hər kəs tərəfindən maraqla izlənilir. Suriya və İraqda yaşananlarla bağlı Türkiyənin ümumi mövqeyi haqqında nə deyə bilərsiniz? Xüsusi də DAEŞ-in mögülüyyətə uğradılmasından sonra**

Suriya ilə əlaqələr, İraq Kürdüstanı və Korkükün taleyi ilə bağlı Türkiyənin nə kimi planları var? Bu kontekstdə PKK-ya qarşı mübarizə məsələsində fikirlərinizi bilmək istərdik.

-İraqın siyasi birliyi və ərazi bütövlüğünün qorunmasına böyük əhəmiyyət veririk. Şimalı İraqda baş ve-rən hadisələr sadəcə kürdlər deyil, eyni zamanda, ərəbləri, türkmənləri və digər qrupları yaxından məraq-landırır. Yaddan çıxarmayaq ki, İraq təklikdə kürd, ərəb və ya türkmən dövləti olmadığı kimi, Kerkük və Mosul da təklikdə kürdlərin məskəni deyil.

İraq Kürdüstanı Regional Haki-miyəti keçirdiyi qondarma referendümümlə beynəlxalq hüququ və İraq Konstitusiyasını pozub. Təessüf ki, Kürdüstan Regional Hakimiyyəti bizi və beynəlxalq ictimaiyyətin bütün xəberdarlıqlarına baxmayaq, qondarma referendum keçirmə yoluunu seçdi. Bu yolla yalnız İraqda deyil, bütün regionda sülh və sabitliyi təhlükəyə atdı. Keçən dövr ərzində verdikləri bəyanatlar tədricən də olsa səhvlərini başa düşdüklerini göstərir. Ən qısa müddətde gözləntilərə cavab verəcək addımlar atmalarını istərdik.

İraq ərazisindəki PKK-nın möv-cudluğuna son qoyması konteksti ndə İraq hökuməti ilə hər cür əməkdaşlığı hazırlır. Kerkükde ictimai asayış və sülhü pozmaq cəhd edə bileyəcək PKK terror təşkilatının bu regionda sığınacaq tapmasına vasiteçi olanlar buna görə bizim tərifimizdən cavabdeh hesab olunacaqlar. İraq hökumətinin Kerkükü geri almasını, eləcə də PKK terror təşkilatının hərəketlərinə göz yumulmayıcağına, bunların sefərbər edilməsinin məhərəbə elan olunması kimi qəbul ediləcəyinə dair bəyanatını razılıqla qarşılıdıq. Türkiyə ölkədə daimi sülh və sabitliyin təmin olunması məqsədilə atacaqı addımlarda İraq hökumətinin yanında olacaq.

Suriyada münaqışəyə yalnız siyasi həll yolu ilə son qoymacığına olan inamımız deyişməzdir. İstər Astana, istərse də Cenevre görüşləri ilə Suriyada inkişaf etdirilməye çalışılan siyasi keçid prosesinə olan güclü dəstəyimiz də davam edəcək.

İdlib - münaqışəsiz bölge ilə bağlı müzakirə prosesində biz müxalifətin zəmanətçisi qismində razılıq əldə olunmasında müəyyənədici rol oynadıq. Bu zaman bölgədəki müxtəlif qrupların məsələye yanaşma tərzi və rəylərini də nəzərə almağa səy göstərdik.

Ateşkəsin davam etməsinə nail olmaq məqsədilə İdlib istiqamətində eməliyyat həyata keçirdik. Bu eməliyyatla, Fərat Qalxanı Əməliyyatı ilə özümüzə bölgəmizdə yaratıldığımız sahəni İdlibin təhlükəsizliyini təmin etməye dair yeni addımla daha inkişaf etdirdik. Bu yolla təhlükəsizliyimizi təhdid edənlərə qarşı hər cür tədbir görə biləcəyimizi nümayiş etdirdik. Cənub sərhədimizdə terror dəhlizi yaradılmasına qetiyən imkan verməyəcəyik. Suriyadakı münaqışının siyasi yolla həll olunması üçün əlimizdən gələni etməye davam edəcəyik.



## Naxçıvan şəhərindəki Əziz Əliyev prospekti yenidən qurulub

**A**zərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-ci il noyabrın 18-de "Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam imzalayıb. Buna uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-ci il 21 noyabr tarixli Sərəncamı ilə Tədbirlər Planı təsdiq olunub. Tədbirlər Planına əsasən Naxçıvan şəhərinin Əziz Əliyev prospektində yenidənqurma işləri aparılıb və yeni yerüstü piyada keçidi inşa olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 28-de Naxçıvan şəhərindəki Əziz Əliyev prospekti və yeni inşa olunmuş yerüstü piyada keçidi istifadəye verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov açılışı bildirən lenti kəsib, aparılan tikinti və yenidənqurma işləri ilə maraqlanıb.

Bildirilib ki, Naxçıvan şəhərinin Əziz Əliyev prospektində yenidənqurma işlərinə bu ilin evvelindən başlanılıb. Yenidənqurma işləri aparıllarən yerli tikinti materiallarından istifadə olunub, avtomobil yolunun hərəket hissəsi genişləndirilərək 24 metrə çatdırılıb, asfalt örtük verilib. Yolun hər iki kənarında piyada yolu salınıb, ümumi uzunluğu 3500 metr olan yeni divar tikilib, müasir işıqlandırma sistemləri qurulub və yaşıllaşdırma işləri görülüb. Yerüstü piyada keçidi yeni yaşayış kompleksi ilə Cahan Ticarət Mərkəzi və buradakı bazar istiqamətində sakinlərin təhlükəsiz və rahat hərəkətinə imkan verəcəkdir. Müasir memarlıq üslubunda inşa olunan və işıqlandırma sistemi qurulan piyada keçidinin ümumi uzunluğu 41, eni isə 3 metrdir. 5 sütun üzərində qurulmuş keçidin yolu hərəket hissəsində hündürlüyü isə 4,7 metrdir. Ali Məclisin Sədri Naxçıvan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, eləcə də nəqliyyatın və piyada axının intensiv olduğu ərazilərdə hərəkətin tənzimlənməsi ilə bağlı tapşırıqlar verib.

## ABŞ səfiri: "BTQ əlaqələrin qurulması istiqamətində atılan mühüm addımdır"



**B**akı-Tbilisi-Qars (BTQ) dəmir yolu-nun açılışı Avrasiya boyunca daha yaxşı ticarət və əlaqələrin qurulması istiqamətində atılan növbəti mühüm bir addımdır". SİA-nın verdiyi məlumatə görə, bu sözləri ABŞ-in Azərbaycan-dakı səfiri Robert Sekuta deyib. Onun sözlerinə görə, yeni İpek Yolunun əhəmiyyəti bərədə uzun müddət daşınilıb: "Bugünkü açılış da həmin istiqamətdə atılmış önəmlər addımdır. Bütün bunları qeyd edərək həm Azərbaycanın, həm Gürcüstanın dünya üçün əhəmiyyətini de nəzərə almaq lazımdır".

## Siyavuş Novruzov: "Bakı-Tbilisi-Qars dəmir yolu tarixi əhəmiyyətə malik layihədir"

**B**akı-Tbilisi-Qars (BTQ) dəmir yolu həm iqtisadi, həm də siyasi baxımdan çox əhəmiyyətli bir layihədir. Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müvənni, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, BTQ beynəlxalq əhəmiyyətli bir layihədir: "Bunun siyasi və beynəlxalq əhəmiyyəti iqtisadi əhəmiyyətindən daha böyükdür. Yeni iqtisadi baxımdan başqa sahələrdən də ölkə üçün gəlir əldə etmək olur. Amma siyasi və beynəlxalq baxımdan bu layihə çox mühüm bir addımdır. BTQ-nin bugünkü açılış mərasimində də Orta Asiya ölkələrinin iştirakı onu göstərir ki, bu, tarixi əhəmiyyətə malik bir layihədir. Bu layihənin müəllifi ümummilli lider Heydər Əliyevdir. İstər Bakı-Tbilisi-Ceyhan layihəsi, istər Cənub Qaz Dəhlizli və digər layihələrin müəllifi ümummilli lider Heydər Əliyevdir və onun



uzaqgörən siyaseti nəticəsində bu addımlar atılıb və Prezident İlham Əliyevin iradəsi nəticəsində bu layihələr reallaşıb".

Deputat əlavə edib ki, BTQ layihəsi region ölkələrinin birliyi, təhlükəsizliyi və əməkdaşlığına xidmət edən müüm bir addımdır: "Hesab edirəm ki, keçmiş sovet məkanından da bu layihələr qoşulanlar olacaq. Bu dəmir yolu-nun iqtisadi əhəmiyyəti də olduqca böyükdür. Həm yük, həm də sərnişin daşımaları ilə bağlı ölkəmiz gəlir əldə edəcək. Bu layihə həmçinin turizm po-

tensialının genişlənməsinə xidmət edəcək".

S.Novruzov hesab edir ki, BTQ-nin açılışından sonra Azərbaycanı istəməyən qüvvələr tərəfindən müəyyən qarayaxma, böhtən kampaniyasının da ola-cağı, o cümlədən Azərbaycan daxilində olan müxalifətin bu kampaniyaya qoşulacağı gözlənilir: "Bu layihənin açılış mərasimine bir neçə gün qalmış mitinq-keçirilmesi bunun bariz nümunəsidir. Azərbaycan bu qədər böyük iş görür, Ermənistəni tamamilə blokadaya alır, ancaq müxalifət erməni lobbinin təhribi ilə müxtəlif şəurlar altında mitinq keçirir. Amma buna baxmayaraq, ölkə Prezidentinin cəsəreti, iradəsi və ölkə başçısı ilə xalqın birliyi gelecekde də bu cür layihələrin həyatına keçirilməsinə dəstək verəcək". Deputat vurgulayıb ki, BTQ Avropa İttifaqı ilə sazişin yeniləməsi ərəfəsində açılıb: "Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də Avropanın diqqətini cəlb edən ən mühüm layihələrdən biridir".

## "BTQ Azərbaycanın infrastruktur sahəsində keçirdiyi ən böyük layihədir"

**B**akı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti layihəsi kifayət qədər böyük bir layihədir. Bu layihə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihəsindən sonra Azərbaycanın məhz infrastruktur sahəsində keçirdiyi ən böyük layihədir.

Əgər biz bu layihənin tarixinə fikir versək görərik ki, hələ 1998-ci ilde Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycanda Avropa Birliyinin traseka layihəsi ilə bağlı böyük bir beynəlxalq tədbir keçirilmişdi və orada Bakı Bəyannamesi imzalanmışdı. Yəni bu layihənin ilkin olaraq siyasi cəhətdən hazırlanması və dövlətə razılaşdırılması hələ 1990-ci illərin ortalarına gedib çıxırdı". Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, artıq 2007-ci ilde Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə hər üç ölkənin - Azərbaycan-Türkiyə-Gürcüstanın səlahiyyətli şəxslərinin imzası ilə layihənin ilkin olaraq başlanması ilə bağlı qərar imzalandı: "Xüsusi qeyd etmək istərdim ki, layihə həyata keçən dövrə də bu layihəyə alternativ olan bir layihə də var idi. Bu layihə Qars-Gümrü-Tbilisi layihəsi idi ki, bu



da Ermənistən rəhbərliyi və onların həvadaları tərəfindən çox güclü şəkildə lobbiçilik fealiyyəti ilə destəklənmişdi. Amma istenilən halda Azərbaycan dövlətinin nüfuzu, ölkə rəhbərinin siyasi nüfuzu və iradəsi, eyni zamanda Azərbaycanın bundan önceki layihələrdə özünü daha çox etibarlı partnyor kimi göstərməsi, ümumiyyətə Azərbaycanın regionda iqtisadi cəhətdən yeri və iqtisadiyyatın hecmi son nəticədə ölkəmizin təşəbbüskar olduğu layihənin qalib gəlməsinə imkan yaratdı. Təbii ki, ötən müddət ərzində bu layihənin həyata keçirilməsi üçün Azərbaycan həm siyasi, iqtisadi, həm də maliyyə cəhətdən köməyini əsirgəmədi, eləcə də layihəni həyata keçirmək üçün siyasi irade ortalığa qoydu. Layihənin əhəmiyyəti haqqında xüsusi onu qeyd etmək istərdim ki, bugün bizim yaşadığımız

Avrasiya materikində dünyanın iki nəhəng iqtisadi gücündən biridir. Bunlardan biri Qərbədə Avropa Birliyi, digəri isə Şərqi Çin dövlətidir. Bugün Çinlə Avropa Birliyi arasında hər gün orta hesabla 1 milyard dollar həcmində ticarət müqaviləsi imzalanır. Eləcə də hər iki qurum arasında ilde texminən 100 milyon ton yük daşınır. Əger biz daşınmanın marşrutuna fikir versək, bugün daşınmanın bir hissəsi şimal tərəfdən transmilli dəmir yolu vasitəsilə Rusiyanın Finlandiyaya keçir ki, bu da Rusiyanın başlatdığı yeni bir layihədir. Amma cənub tərəfdən dəniz yolu vasitəsilə Hind okeanı və Suveyş kanalını keçməklə Almanyanın limanlarına çatdırılmasıdır. Hər iki yolu özünün mənfi cəhətləri var. Çünkü cənub yolu 30-35 gün ərzində kifayət qədər böyük və uzun bir müddətdir. Artıq müasir ticarətin qanunları və dinamikliyi tələb edir ki, bu daha süretli olsun. Şimal yolu isə Rusiya ilə baş verən Avropa Birliyi ölkələri arasında siyasi münasibətlərin soyuq olması və Rusyanın üzəndə sanksiyaların olması və s. riskləri artırır. Belə bir kontekstdə Avropa ilə Çini birləşdirən orta koridor yeni qısa bir marşrutun yaranmasına ehtiyac yaranır ki, Azərbaycan da bundan çox məharətlə istifadə edə bildi".

## "BTQ strateji əhəmiyyət dasıyr"

**B**akı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi müstəqillik tariximizin en mühüm səhifələrindən biridir. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasimli deyib. Onun sözlərinə görə, bu yol Prezident İlham Əliyevin həyata keçirdiyi beynəlxalq layihelərdən biri olmaqla böyük tarixi və strateji əhəmiyyət dasıyr: "Bu dəmiryolu tekce Azərbaycan, Gürcüstan və Türkiyəni deyil, Asiya və Avropanı birləşdirəcək, ticarət və kommunikasiyanı genişləndirəcək, dünya ticarətine yeni nefəs verəcək. Layihənin işə düşməsi ilə Azərbaycan şəbəkə ölkə halına gelir və yeni infrastruktur yaranır. Bundan sonra dövlət büdcəmizə əlavə vəsaitlər daxil olacaq və bütün ölkə vətəndaşlarının rifah halını daha da yaxşılaşdıracaq. Həyata keçirilən bütün layihələr xalqımızın təkəfi deyil, gələcək nəsillərinin də həyatının təmin edilməsinə yönəlib".



## “Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biridir”

*Bu fikir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıının Səudiyyə Ərəbistanının islam məsələləri, çağırış və irşad naziri şeyx Saleh bin Əbdüləziz Al Əl-Şeyxlə görüşündə səslənib*

**A**zərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində islam məsələləri, çağırış və irşad naziri şeyx Saleh bin Əbdüləziz Al Əl-Şeyxlə görüşüb. Görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında əlaqələrin səviyyəsindən məmənunluq ifadə olunub, iki qardaş ölkənin əlaqələrinin əsasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ilde Səudiyyə Ərəbistanına səfəri zamanı qoyulduğu vurğulanıb.

Saleh bin Əbdüləziz Al Əl-Şeyx 1999-cu ildə Azərbaycana səfərini və səfər zamanı dövlət başçısı ile görüşünü məmənunluqla xatırlayıb. O deyib ki, Heydər Əliyev İslam dünyasının problemlərinə xüsusi diqqət yetirirdi. Hazırda bu siyaset Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Nazir Azərbaycan və Səudiyyə Ərəbistanının qardaş xalqlar olduğunu bildirib, dövlət başçıları Salman bin Əbdüləziz və İlham Əliyev rəhbərliyi altında iki ölkənin əməkdaşlığını daha da inkişaf edəcəyinə əminliyini ifadə edib. O, həmçinin qardaş ölkələrimiz arasında qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.

Görüşdə Mübariz Qurbanlı Ermenistanın Azerbaycana qarşı hərbi təcavüzü barədə danışıb. O, münaqışə nəticəsində erməni vandalları tərəfindən bir sira maddi-mədəni irs nümunələrinin, ömürlədən məscid və məbədlərin məhv edildiyini diqqətə çatdırıb. Komitə sədri münaqışa ilə bağlı qətiyyətli mövqeyinə və Ermenistanla diplomatik əlaqələr qurmaqdan imtina etdiyinə görə Səudiyyə



ye Ərəbistanı Krallığının rəhbərliyinə və xalqına təşəkkürünü bildirib.

Azərbaycanın uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğunu, İslam dininin yayılmasında və eyni zamanda, müsəlman intibahının bərqərar olmasına mühüm rol oynadığını vurğulayan M.Qurbanlı dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövründə Azərbaycanda cəmi 17 məscidin fəaliyyət göstərdiyini, hazırda onların sayının 2000-i ötüb keçdiyini və həmin məscidlərin 300-dən çoxunun tarixi-mədəni abidə kimi qorunduğu qeyd edib. Komitə sədri Azərbaycan dövletinin İslam dəyərlərinə qayğısı sayesində son illər ərzində İslam mədəniyyətinin qiymətli abidələrinən Bibiheybat, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidlərinin və Gəncə şəhərindəki "İmamzada" kompleksinin əsaslı şəkildə yenidən qurularaq təmir olunduğu, ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi olan Heydər məscidinin inşa edildiğini


diqqətə çatdırıb.

Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli" elan edildiyi diqqətə çatdırılıb, hazırkı dövrde İslam dünyasında həmrəyliyə böyük ehtiyac olduğu vurğulanıb. "İslam Həmrəyliyi İli" ilə əlaqədar ölkəmizdə və onun hüdudlarından kənardə bir sıra tədbirlərin keçirildiyi vurğulanıb və cari ilin dekabr ayında Prezident İlham Əliyevin himayəsi altında keçirilecek beynəlxalq konfransda iştiraka dəvət məktubu nazirə təqdim olunub. Görüş Səudiyyə Ərəbistanının dövlət informasiya agentliyinin internet sehifəsində və nüfuzlu "Əl-Cəzire" qəzetində işıqlandırılıb. Səfər çərçivəsində Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Səudiyyə Ərəbistanının Məhəmməd bin Nayif adına Reabilitasiya və Qayğı Mərkəzində olub. Burada M.Qurbanlı Mərkəzin fəaliyyəti və məqsədləri haqqında geniş məlumat verilib. (AZƏRTAC)

## Azərbaycan YUNESKO Baş Konfransının vitse-prezidenti seçilib

**P**arisda YUNESKO-nun baş qərargahında təşkilatın Baş Konfransının 39-cu sessiyası öz işinə başlayıb. AZƏRTAC xəbər verir ki, Azərbaycanın YUNESKO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov və Milli Komissiyanın rəhbəri Elnur Sultanov konfransda iştirak edirlər. Tədbirdə YUNESKO Baş Konfransının keçmiş prezidenti Stenli Mutuba Simataa, qurumun baş direktoru İrina Bokova və İcra Surasının sədri Maykl Vorbs çıxış edərək təşkilatın üzləşdiyi məsələlərdən, problem-lərdən çıxış yollarından və qarşıdan gələn növbəti iki ildə görüləcək işlərdən danışıblar.

YUNESKO Baş Konfransının 39-cu sessiyasının açılışında Azərbaycan Respublikası konfransın vitse-prezidenti seçilib. Ölkəmiz, həmçinin Baş Konfransın nominasiya komitəsinin sədr müavini seçilib. İki ildən bir keçirilən sessiya qurumun ən mühüm tədbiri hesab edilir. Üzv ölkələr YUNESKO



üzre Milli komissiyalar, qurum yanında daimi nümayəndəliklər və təşkilatın ehətə etdiyi bütün prioritət sahələr üzrə təmsilcilərin iştirakı ilə Baş Konfransın içinde təmsil olunurlar. Sessiya çərçivəsində mədəniyyət, təhsil, informasiya və kommunikasiya sahələrində aktual məsələlərə baxılacaq, müzakirələr aparılacaq.

**Novruz Məmmədov: "2017-ci il müstəqil Azərbaycanın tarixində ən uğurlu sehifelərdən biri kimi yadda qalacaq"**

**"**2017-ci il müstəqil Azərbay-

canın tarixində ən uğurlu sehifelərdən biri kimi yadda qalacaq". SIA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyaset məsələləri üzrə köməkçisi - şöbə müdürü Novruz Məmmədov "Twitter"dəki sehifəsində yazıb. N.Məmmədov qeyd edib: "Böyük tarix hadisələr sırasında - Yeni Əsrin - XXI əsrin kontraktının imzalanmasından sonra, bu gün isə iki qitənin ölkələrini və xalqlarını bir-birinə yaxınlaşdırıran Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışıdır. Yolun daim uğurlu olsun, Azərbaycan!"



**Kaxa Kaladze: "Bakı-Tbilisi-Qars dünya ölkələri arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsində mühüm rol oynayacaq"**

**B**akı-Tbilisi-Qars dəmir

yolunun açılışı böyük tarixi hadisədir. Bu lajihənin reallaşması Azərbaycan, Gürcüstan və Türkiyənin birgə qələbəsidir. AZƏRTAC xəber verir ki, bu sözləri Gürcüstan Baş nazirinin sabiq müavini və sabiq energetika naziri, Tbilisi şəhərinin yeni seçilmiş mərzi Kaxa Kaladze jurnalistlərə müsahibəsində söyləyib. O deyib ki, bu gün regionumuzda Azərbaycan, Gürcüstan və Türkiyənin birgə iştirakı ilə bir sıra dünya miqyaslı çox mühüm layihələr həyata keçirilir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri artıq regionun inkişafında və Avropanın enerji təminatında mühüm rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilmesi de bizim birgə qələbəmizdir və bu böyük tarixi hadisədir.



"Inanıram ki, Bakı-Tbilisi-Qars dəmir yolu regionda sülhün bərqərar olunmasında, iqtisadi, siyasi inkişafımızda, elecə də dünya ölkələri arasında iqtisadi-ticarət əlaqələrinin, mədəni münasibətlərin genişlənməsində mühüm rol oynayacaq", - deyə, Kaladze vurğulayıb. Kaxa Kaladze daha sonra deyib: "Biz region xalqları üçün faydalı olacaq də böyük layihələr həyata keçirəcəyik. Onlardan bəzilərinin inşası da artıq başa çatmaq üzərdir. Bütün bunlar bize dəhə sürətli inkişaf, sülh, əmin-amanlıq və parlaq geləcək bəşər edəcək".

**"BTQ iqtisadi və siyasi baxımdan dividend gətirəcək"**

**"**Azərbaycan müstəqillik əldə etdikdən, xüsusi, müraciət dövlət rəhbəri, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə həkimiyətə qaytmasından və "Əsrin müqaviləsi"nin imzalanmasından sonra ölkəmiz bir sira vacib regional və beynəlxalq əhəmiyyətli layihələri gerçəkləşdirib". Bu sözləri SIA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib. Onun sözlerine görə, bölgənin təhlükəsizlik və sabitlik adası olan Azərbaycan nəinki yerləşdiyi regionun, hətta, Avropanın və dönyanın enerji təminatmasına böyük rola malikdir: "Bunlar da təbii ki, elə-bələ baş verməyib. Bu işlərin təməlində Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin Azərbaycan naminə yorulmaz fəaliyyəti, müraciəti və uzaqqorənliyi dayanıb. Onlar olmasaydilar nəinki Azərbaycan, ümumən Avropa və dünya üçün əhəmiyyətli və önəmlı layihələr gerçəkləşə bilərdi. Məhz onların qətiyyəti və iradəsi sayəsində həmimizə bəlli olan layihələr uğurla gerçəkləşdirildi və bu gün də öz töhfələrini verməkdəirlər".

Millet vəkili qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmiryolu xətti də məhz belə layihələrdir: "Bu layihənin icrası, konkret desək, adıçəkilən dəmiryolu xəttinin açılışı və işə düşməsi növbəti uğurlarımızda, iqtisadi və siyasi inkişafımızda önemli yere və rola malik olacaq. Azərbaycan dövləti və xalqı bundan həm iqtisadi, həm də siyasi dividendlər əldə edəcək".

# Bakı-Tbilisi-Qars Şərqlə Qərbi birləşdirən qlobal layihədir

*İlkin mərhələdə BTQ-nin buraxılış qabiliyyəti ildə 1 milyon sərnişin və 6,5 milyon ton yükə hesablanıb*

**D**ünən Bakı-Tbilisi-Qars Dəmir Yolu Xəttinin təntənəli şəkildə açılış mərasimi keçirildi. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Erdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürçüstanın Baş naziri Giorgi Kvirişvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin, Tacikistan və Türkmenistan respublikalarından nümayəndə heyətləri iştirak ediblər.

BTQ Bakıdan başlayaraq Gürçüstanın Tbilisi və Axalkalaki şəhərlərindən keçməklə Türkiyənin Qars şəhərinə gedir və beləliklə, Azərbaycanla Türkiyəni, Şərqlə Qərbi birləşdirir. BTQ Dəmir Yolu Xətti Layihəsi uzun dövr gündəmdə olsa da, onun reallaşması yalnız Azərbaycan tərefinən dəstəyi sayesinde mümkün oldu. 2004-cü il iyunun 14-də Gürcüstana rəsmi səfər etmiş Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında sözügedən layihəni dəsteklədiyi və Azərbaycanın da bu layihədə iştirak etməye hazır olduğunu bildirib. 2005-ci il mayın 25-də isə Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Böru Kəmərinin Azərbaycan hissəsinin açılışında Azərbaycan, Türkiyə və Gürçüstan prezidentləri BTQ Dəmir Yolu Xətti Layihəsi haqqında bəyannamə imzalayıblar. Nəhayət, 2007-ci il fevralın 7-də Azərbaycan Prezidentinin Gürçüstanla işgüzər səfəri zamanı BTQ-nin tikintisinin başlanması ilə bağlı saziş imzalanıb. Həmin il fevralın 21-də dövlətimizin başçısı layihə ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb. 2007-ci il, noyabrın 21-də üç ölkənin prezidentlərinin iştirakı ilə Gürçüstanın Marabda kəndində BTQ tikintisinin təməli qoyulub, Marabda stansiyasında açılış mərasimi keçirilib. 2008-ci il iyulun 24-də isə Türkiyənin Qars şəhərində dəmir yolunun Türkiyə hissəsinin tikintisine start verilib.

**Bakı-Tbilisi-Qars dəmiryolu Azərbaycanın iqtisadiyyatının inkişafında da əhəmiyyətli rol oynayacaq**

Azərbaycan layihənin Gürçüstan ərazisindən keçən hissəsinin də tikintisinin maliyyələşdirilməsinə öz üzərinə götürərək, bu məqsədə qonşu ölkəyə illik 1%-lə, 25 il müddətə 220 mln. ABŞ dollari məbləğində kredit verilib. Eyni



zamanda, onu da vurgulamaq lazımdır ki, BTQ Dəmir Yolu Xəttinin ümumi uzunluğu təxminən 840 km-dir. Bunun 500 km-i Azərbaycan, 260 km-i Gürcüstan, 80 km-i isə Türkiyə ərazisindən keçir. Dəmir yolu xəttinin Gürcüstan-Türkiyə sərhədindəki hissəsində uzunluğu 5 km-ə yaxın olan tunel tikilib. Marşrutla ilk illerdə 5-7 mln. ton yük daşınacağı, tədricən bu rəqəmin 50 mln. tona çatdırılacağı proqnozlaşdırılır. Azərbaycanın tranzitdən ildə 50 mln. dollar məbləğindən gəlir eldə edəcəyi bildirilir. Sərnişin daşımalarına gəlince isə, ilk illerdə dəmir yolu xəttində ilde 1 mln. insanın yararlanacağı deyilir. Yeri gelmişlən, BTQ marşrutu üzrə hərəkət edəcək sərnişin qatarları üçün Azərbaycan İsvərənin "Stadler" şirkətinə 30 ədəd yataq tipli vagon sıfırış edib. Vagonlar "standart", "komfort", "biznes" və "restoran" olmaqla, dörd kateqoriyada istehsal olunur. Qərb politoloqlarının fikrinə görə, hansısa ölkənin dünya miqyasında daha çox tanınması üçün üç mühüm amil zəmin yaradır: ölkənin ya təbii sərvətləri, ya görkəmlı şəxsiyyətləri, ya da dünya əhəmiyyətli tranzit yollarla bağlılığı olmalıdır. Bu gün Tanrı Azərbaycana həmin amillərin üçünü də bəxş edibdir. Təbii sərvətlərimiz də var, həmin sərvətlərdən xalqın mənafəyi namine istifadə etməyi bacaran Ümummilli Liderimiz Heydər Əliyev və bu siyasetin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev. Bu gün Azərbaycan-

da dövlət siyaseti ölkə Prezidentini uğurlu proqmatik siyaseti ilə tənzimlənib ki, buradakı iqtisadi layihələrin böyük əksəriyyəti ölkəmizin dövlət müstəqiliyinin əbediləşdirilməsinə, beynəlxalq aləmdəki nüfuzumuzun artmasına, xalqımızın yeganə problemi olan Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin edalətli şəkildə həllinə zəmin yaradılmasına xidmet edir. Məsələye bu prizmadan yanaşanda Bakı-Tbilisi-Qars Dəmir Yolu Layihəsinin daha çox siyasi əhəmiyyət kəsb etdiyinin şahidi olur. Hətta bəzi ecbəni ekspertlərin fikrincə, bu layihə Avropa üçün iqtisadi səmərədən daha çox siyasi önem kəsb edir.

Vikipediyalara "Dəmir İpek Yolu" və "Dünyanın 100 önemli layihəsində biri" kimi düşmüş, uzunluğu 840 kilometr olan Bakı-Tbilisi-Qars Dəmir Yolunun tikintisinin nəzərdə tutulan vaxtda istifadəye verilməsi üçün Azərbaycan - Gürçüstan-Türkiyə arasında aparılan danışqlarda qədim "Qədim İpek Yolu"nın təşəbbüskarı kimi Azərbaycanın əhəmiyyətli rolü daim qiyəmtələndirilir. Əvvəller "Transsibir" magistralı ilə daşınan yükleri Gürcüstənən keçərək, İstanbulda çatdıracaq, oradan isə Avropaya istiqamətlənəcək bu layihə əsas tranzit mərkəzinə çevriləkliklə iqtisadi səmərəlilik baxımından da böyük əhəmiyyətə malikdir. Asiyani Avropa ilə birləşdirəcək bu yolun bizim üçün çoxsaylı əhəmiyyətlərindən biri də "Made

in Azerbaijan" brendini dünyada tanıtırmaq üçün yerli məhsulların dünya bazarlarına çıxarılmasında oynayacağı roldur. Bu yol ölkəmizin qeyri-neft məhsullarının, dünyaya bazarlarına çıxarılan keyfiyyəti erzaqların ixracını da sürətləndirəcək. Ən əsası isə yüklerin mənzil başına yaxın yolla və qısa müddədə çatdırılması təmin olunaçaq. Belə ki, indi 30-40 günə üvanına çatdırılan yükler BTQ istifadəyə verildikdən sonra cəmi 7 günə mənzil başına çatdırılacaq. BTQ iqtisadi və siyasi əhəmiyyətine görə Afrika ilə Asiyani birləşdirən Süveyş kanalı kimi titanik layihələr müqayisə oluna bilər. Layihənin reallığı çevrilməsi, məhz Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və böyük əməyi sayesində mümkün olmuşdur. İlkin mərhələdə BTQ-nin buraxılış qabiliyyəti ildə 1 milyon sərnişin və 6,5 milyon ton yüke hesablanıb. Planlaşdırılır ki, daşma həcmi sonralar 17 milyon ton artacaq və tədricən 50 mln. tona çatdırılacaq. Sərnişin sayı isə 2 milyon nefər olacaq. Bakıdan Türkiyənin Qars şəhərinə qədər yolu müddəti 16-17 saat təşkil edəcək. Sonra yol Ankaraya, İstanbula qədər uzanacaq, Avropa üzərindən La-Manş və Londona keçəcək. Dəmiryolu vasitəsi ilə Azərbaycan beynəlxalq nəqliyyat dehлизlərinə və Türkiyəyə birbaşa çıxış elde edəcək. Dəmiryolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq. Bakı-Tbilisi-Qars dəmiryolu Azərbay-

canın iqtisadiyyatının inkişafında da əhəmiyyətli rol oynayacaq. Azərbaycanın ilk illerdə tranzitdən minimal gəliri 50 mln. dollar təşkil edəcək.

**Azərbaycan Asiyani Avropa ilə birləşdirən körpüdür**

Dövlət başçımızın dediyi kimi, Azərbaycan Asiyani Avropa ilə birləşdirən körpüdür. Ölkəmiz indi öz nəqliyyat infrastrukturunu möhkəmləndirir. Müxtəlif şəhərlərdə yeni hava limanları tikilir və magistral yollar salınır. Azərbaycanın dəniz nəqliyyatına və dəmir yoluna böyük investisiyalar qoyulur. Bir söyle, nəqliyyat sektorу gələcəkdə çox mühüm rol oynayacaqdır. Ona görə də, Prezident İlham Əliyev hələ 11 il əvvəl, Dünya Azərbaycanlılarının II Qurultayındakı nitqində demişdi: "Türkiyəni Azərbaycanla dəmir yolu ilə birləşdirmək, Qars-Axalkalaki-Tbilisi-Bakı Dəmir Yolunu işə salmaq indi bizim əsas vəzifələrimizdən biridir və buna nail olacaq. Belə olan halda, həm Azərbaycanla Türkiyə dəmir yolu ilə birləşir, bütün yüksəkşimalar bu marşrutla aparılacaqdır. Eyni zamanda, bu da aydındır ki, bizim torpaqlarımızı zəbt edən, bizə qarşı təcavüz edən işgalçi dövlət - Ermənistan bütün bu layihələrdən kənarda qalaqadır".

# Bakı-Tibilisi-Qars Şərqlə Qərbi birləşdirən qlobal layihədir

*İlkin mərhələdə BTQ-nin buraxılış qabiliyyəti ildə 1 milyon sərnişin və 6,5 milyon ton yüksək hesablanıb*

**Əvvəli Səh. 10**

Prezident İlham Əliyev sonrakı illerdə də BTQ Dəmir Yolu Layihəsinin zəruriliyindən danışaraq demişdir ki, bu yol bizi daha six birləşdirəcək, regional əməkdaşlığı daha da genişləndirəcəkdir. Bu layihənin həyata keçirilməsi həm de regionala sabitlik, sülh getirəcək, ümumiyyətə ölkələrimizin və xalqlarımızın iqtisadi maraqlarına cavab verəcəkdir.

Iqtisadçı-ekspert Vüqar Bayramov Bakı-Tibilisi-Qars Demiryolu Layihəsinin iştirakçı dövlətlərin hər biri üçün iqtisadi əhəmiyyətinin yüksək olduğunu vurğulayıb: "BTQ region üçün vacib layihələrən biridir. Nəzərealsaq ki, bu layihə Orta Asiyadan Türkiye vasitəsilə Avropa ilə birləşdirilməsinə şərait yaradacaq. Həmçinin, BTQ Azərbaycan üçün yüksək məsələlərdən əldə edilən gəlirin artması baxımdan çox vacib bir məsələdir. Azərbaycan beynəlxalq yükdaşımalarından daha çox gəlir əldə ed-

cək. O baxımdan, BTQ Azərbaycan üçün iqtisadi baxımdan vacib bir layihədir. Siyasi və geostrateji əhəmiyyətindən başqa, ölkəmizin dövlət gelirlərinin artırılması baxımdan müsbət təsirləri var. Azərbaycan və Türkiye texniki baxımdan birbaşa bu layihədə iştirak edir. Qazaxistan Xəzər dənizi vəsitiesilə layihədən faydalana imkanları qazanıb. Bu layihə ölkələr arasında iqtisadi əlaqələrin gücləndirilməsi baxımdan çox vacibdir". V.Bayramovun sözlərinə görə, BTQ imkan verəcək ki, Orta Asiyadakı türkdilli dövlətlərin texniki baxımdan birləşməsi baş tutsun: "O baxımdan, layihəni region üçün əhəmiyyətli bir layihə hesab etmek olar. BTQ Ermənistandan kənar keçdiyi üçün layihənin reallaşmasına kifayət qədər təzyiqlər var idi. Ancaq artıq layihə reallaşdır, yaxın günlərdə açılışı olacaq. Güman edirəm ki, tərəflər və Azərbaycan layihənin reallaşmasından gəlir eldə edəcək. Bu layihə Azərbaycanın qeyri-neft məhsullarını

xaricə ixrac etmək baxımdan da əhəmiyyətdir. Azərbaycan bura-da yalnız tranzit ölkə olaraq iştirak etmeyecek, bu demiryolundan istifadə edərək, öz məhsullarını xarici ölkələrə çıxarıcaq. Bu baxımdan, BTQ həm də ölkəmizin qeyri-neft sektorunun inkişafına zəmin yaradacaq".

Millet vəkili Vahid Əhmədov layihənin siyasi və iqtisadi əhəmiyyətindən danışır: "Bu dəmir yolu istər siyasi, istərsə də iqtisadi cəhətdən müstəqil dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edir. Neca ki, Bakı-Tibilisi-Ceyhan neft, Bakı-Tibilisi-Örzurum Qaz Kəməri çəkilmesi ilə bütün dövlətlərin mərağı Azərbaycanda oldu, bu dəmir yolu da, faktiki olaraq, eyni mövqedədir, o səviyyədə olan layihədir. Bildiğiniz kimi, bu layihənin həyata keçirilməsi Prezident İlham Əliyevin şəxsi mövqeyi olub. Çünkü bu layihənin həyata keçirilməsinə mane olanlar çox idi. Yادınızdadırsa, ABŞ Konqrəsində də bunun eleyhinə çıxış

edənlər var idi. Buna baxmayaraq, Cənab Prezident bu layihəni başa çatdırıldı. Çok yaxşıdır ki, açılış da Azərbaycanda keçirilir". Millet vəkili qeyd edib ki, layihənin iqtisadi əhəmiyyəti çox böyükdür: "Çünki bu layihə iqtisadi cəhətdən Avropa ilə Asiyani birləşdirir. Asiyada olan bütün dövlətlər, o cümlədən, Asiya və Avropada olmayan dövlətlər özləri də bu layihəye çox meyllidilər ki, həmin dəmir yolu vəsitiesilə yükleri Avropaya çıxarsınlar. Hətta Türkmenistan, Ukrayna, Qazaxistan və digər dövlətlər də bununla maraqlanırlar. Bu layihənin əsas maliyyə vəsaitini Azərbaycan qoyub ki, layihə başa çatdırılsın və həyata keçirilməyində problem olmasın".

V.Əhmədov layihənin siyasi üstünlüyünü də qeyd edir: "Belə böyük layihələrin həyata keçirilməsi, Azərbaycana əlavə vəsaitin daxil olması üçün şərait yaratmaqdan başqa, həm də müstəqilliyimin qorunub-saxlanmasıqına bir qarantidır. Məsələn, 1994-cü ildə

Heydər Əliyev "Ösrrin müqaviləsi"ni imzaladı, 2013-cü ilde TANAP və TAP layihəsi Prezident İlham Əliyev tərəfindən imzalandı. Əslində, bunun da üzərində böyük etirazlar var idi, müəyyən qədər Azərbaycana iradalar, təhdidlər böyük idi. Amma iri dövlətlərin Azərbaycanda maraqlı çox böyükdür, iri şirkətlər Azərbaycana investisiya qoyurlar. Bu səbəbdən də, layihənin həm siyasi, həm də iqtisadi üstünlüyü böyükdür".

Bir sözə, Bakı-Tibilisi-Qars Dəmir Yolu Layihəsi həm iqtisadi, həm də böyük siyasi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, bu layihənin relləşməsi nəticəsində yüklerin Çin, Hindistan, Fars körfəzi, Pakistan, İran Azərbaycan, Gürcüstan üzərində keçməklə, şimalda Rusiya və oradan Avropa, qərb istiqamətində isə Gürçüstan və Türkiye üzərindən Avropa daşınmasına imkanlar yaradacaq.

**RƏFIQƏ KAMALQIZI**

## BTQ reallığı - Ermənistanın regional təcridi düşmənin öz dili ilə

*Sarqis Artsruni: "Yerevan xarici siyasət potensialını tükdəib"*



arxalanırdılar"

Bununla erməni siyasi şərhçisi qeyd edir ki, Ermənistanın bu məsələ ətrafindəki siyaseti pragmatizm üzərində deyil, BTQ-nin reallaşmamasına səbəb olacaq manelərin yaranması əmidləri üzərində qurulmuşdu: "Bizim məmurlar ya bu layihənin iqtisadi baxımdan uğursuz olacağını deyirdilər, ya da ona əmid edirlər ki, Saakaşvilinin gedişindən sonra BTQ Gürcüstanın yeni hakimiyyəti üçün prioritət hesab edilməyəcək. Yerevanda aşkar şəkildə yanılıqlar, cünki onlar (hakimiyyət) mövcud vəziyyətdə erməni-gürcü dostluq münasibətlərinə həddən ziyan arxalanırdılar".

"Başqa tərəfdən, Azərbaycan son illər sübut etdi ki, hətta iqtisadi itkilər olarsa belə, Ermənistanın təcrid olunması, bu ölkənin regional mövqelərinin zəiflədilməsi, Qarabağ məsələsində status-kvonun dəyişdirilməsi üçün nəhəng layihələri reallaşdırmaq gücündədir"-deyə yanan erməni siyasi şərhçisinə görə, Ermənistan regional integrasiya sahəsindən kənardə qalır və BTQ bu

amili təsdiq edən əsas göstəricilərdən: "Ermənistan üçün heç də xoş olmayı bənən konyuktura, bilavasita Yerevanın müstəqil və yeterli siyaset yürüdə bilməməsinin məntiqi nəticəsidir".

**Hətta İrana olan ümidi də tükənib: "İran Ermənistan tərəfinin qarşılıq təşəbbüsələrini müddətsiz şəkildə gözləmək fikrində deyil"**

Sarqis Artsruni hesab edir ki, Ermənistan bir tərəfli qaydada Moskvadan asılı vəziyyətdə qalıb və bu, ölkənin subyekt olaraq məhvini səbəb olur. "Yerevan xarici siyaset potensialını tükdəib"-erməni müəllifi yazır.

Ermeni şərhçi onu da qeyd edir ki, hazırda Tehrandan Yerevana ikitərəfli regional əməkdaşlıq səviyyəsində müxtəlif təkliflər gələcə də, bu amil də Rusiya faktorundan asılı vəziyyətdə qalır. Lakin Azərbaycan intensiv qaydada İran istiqamətində də siyasi və iqtisadi siyasetini yürüdür və bu faktor da nəticə etibarilə Ermənistanın təcrid olunması ilə nəticələnir. SİTAT: "Bir neçə gün sonra Bakıda Rusiya, İran və Azərbaycan prezidentlerinin üçtərəfli əməkdaşlıq çərçivəsində ikinci sammiti baş tutacaq. İran və Azərbaycan arasında dəmir yolu körpüsünün açılışı həyata keçiriləcək. Bu layihə BTQ-nin iqtisadi və siyasi əhəmiyyətinə əlavə üstünlük qazandıracaq. Hazırda İranın Azərbaycanla deyil, mehz Ermənistanla regional layihələr həyata keçirməsinin daha məqsədə uyğun olması ətrafında illüziyalara yol açmaq da lazımdır. Hətta bu cür olsa belə,

Iran Ermənistan tərəfinin qarşılıq təşəbbüsələrini müddətsiz şəkildə gözləmək fikrində deyil".

**"Ermənistanın mövcud hakimiyyəti nə erməni-rus münasibətlərinə yenidən baxılması cəhətindən, nə də Qarabağ siyaseti ətrafında ümidverici heç bir addım atı bilmir"**

Artsruniye görə, regional prosesləri müşahide edərkən, açıq-aydın görünür ki, Yerevanın Dağlıq Qarabağ məsələsində dəstəklədiyi status-kvo siyaseti perpektivsizdir və bu, ölkənin izlələ olunması ilə yanışı, ölkə daxilində təhlükəli demoqrafik konyukturaya yol açır: "Ancaq Ermənistanın mövcud hakimiyyəti nə erməni-rus münasibətlərinə yenidən baxılması cəhətindən, nə də Qarabağ siyaseti ətrafında ümidverici heç bir addım atı bilmir və belə bir fonda Ermənistanın regional təcridi get-gedə də real hal almağa başlayır".

Beləliklə, fakt budur ki, Ermənistanda istər içtimali-siyasi dairələrde, istərsə də mediada bir reallıq dərk olunur - mövcud hakimiyyət bütün hallarda ölkəni dərin uçuruma yuvarlayır. İndi isə xilas yolunu tapa bilmir. Xüsusilə, Rusiyadan asılı vəziyyətdə qalan işgalçı ölkə bütün hallarda möglub duruma düşüb və Azərbaycanın regional iqtisadi uğurları bir daha sözügedən reallığı tam şəkildə isbatlamaqdadır.

**Rövşən NURƏDDİN OĞLU**

**"Bakıda bəyan edirlər ki, Qarabağ problemi həll olunmayana qədər, Ermənistan bu tipli layihələrin heç birində iştirak edə bilməz"**

"Ermənistan kenarda qalmaqla, 900 kilometrik dəmir yolu tikintisine 10 il əvvəl başlanılıb"-deyə yanan erməni informasiya agentliyi layihənin əsas təşəbbüskarlarının Azərbaycan, Gürcüstan və Türkiye olduğunu xatırladıb. SİTAT: "Azərbaycan heç vaxt gizlətməyib ki, bu layihə onun üçün yalnız iqtisadi deyil, həm də siyasi əhəmiyyət daşıyır və bu layihənin əsas məqsədlərindən biri də Ermənistanın təcrid olunmasına həsablanır. Bakıda bəyan edirlər ki, Qarabağ problemi həll olunmayana qədər, Ermənistan bu tipli layihələrin heç birində iştirak edə bilməz".

**"Yerevanda aşkar şəkildə yanılıqlar, cünki onlar (hakimiyyət) mövcud vəziyyətdə erməni-gürcü dostluq münasibətlərinə həddən ziyadə**

31 oktyabr 2017-ci il

## YAP-in əldə etdiyi uğurlarda qadınlar fəal mövqə tuturlar

*Partiyanın Xəzər rayon təşkilatının qadınlar şurasının Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyinə həsr olunmuş tədbiri keçirilib*

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının qadınlar şurasının Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibəti ilə tədbiri keçirilib. Tədbirdə Xəzər rayon icra hakimiyyətinin başçısı Gülağa İslamov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, millət vəkilləri Rauf Əliyev, Aqiye Naxçıvanlı, Sədaqət Veliyeva, Sevinc Hüseynova, Xəzər İnkışaf Fondu-



nun sədri Elmar Mədətov, YAP Xəzər rayon təşkilatının qadınlar şurasının sədri Pervanə Hacıyeva və YAP Xəzər rayon təşkilatının feal qadın üzvləri iştirak etdilər.

Tədbirdə Xəzər rayon icra başçısı Gülağa İslamov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, millət vəkilləri Aqiye Naxçıvanlı, Sədaqət Veliyeva, Sevinc Hüseynova, YAP Xəzər rayon təşkilatının qadınlar şurasının sədri Pervanə Hacıyeva çıxış edərək, Yeni Azərbay-

can Partiyasının yaradılmasında Ulu Öndər Heydər Əliyevin müstəsna rolunu qeyd etməklə yanaşı, partiyanın 25 il ərzində əldə etdiyi uğurlarından və nailiyyətlərindən bəhs edilib. O cümlədən, YAP-in əldə etdiyi uğurlarda qadınların feal mövqə tutduqları, xüsusiilə vurğulanıb. Bildirilib ki, bu gün Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti İlham Əliyev digər faktorlarla yanaşı, ölkədə uğurlu qadınlar siyasetinin yürüdülməsi istiqamətində mühüm qərarlar verir və nəticələr əldə olunur.

Tədbirin sonunda YAP Xəzər rayon təşkilatının feal qadın üzvlərinə fəxri fərmanlar təqdim edilib.

R.RƏSULOV

## “Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının qurucusudur”

*Bu mövzuda Aqcabədidə YAP-in 25 illik yubileyi münasibətilə inşa və bədii qiraət müsabiqəsi keçirilib*



YAP Ağcabədi rayon təşkilatının Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə əlaqədar təsdiq etdiyi tədbirlər planına müvafiq olaraq tədbirlər davam edir. Növbəti tədbir məktəblilər arasında “Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının qurucusudur” mövzusunda inşa müsabiqəsi və bədii qiraət müsabiqəsi keçirilib.

YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov giriş sözü ilə açaraq, bildirilib ki, keçirilən müsabiqələr YAP-in yaradılmasının 25 illik yubileyi münasibətilə təşkil olunub, sonra müsabiqənin keçirilmə şərtlərinə aydınlıq getirilib. Əvvəlcədən müəyyən edilmiş münsiflər heyətinin rəhbərliyi ilə hər iki müsabiqə uğurla başa çatıb.

Bildirilib ki, müsabiqədə I yeri tutan iştirakçılar Yeni Azərbaycan Partiyasının 25 illik yubileyinə həsr edilmiş ümumrayon tədbirində, II və III yeri tutanlara isə digər tədbirlərdə Fəxri Fərmanlar və hədiyyələr veriləcək.

ZÜMRÜD

## Suraxanıda növbəti ağacəkmə aksiyası “Neftçilər” parkında keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin respublikada ekoloji tarazlığın qorunması ilə bağlı verdiyi müvafiq tapşırıq və tövsiyelərə uyğun olaraq, Suraxanı rayon icra hakimiyyəti rayonun bütün qəsəbələrində ağacəkmənin növbəti mərhələsini uğurla davam etdirir. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə növbəti küləvi ağacəkmə aksiyası rayonun Qaraçuxur qəsəbəsində yerləşən “Neftçilər” parkında keçirilib.



Ağacekmə aksiyasında rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov, RİHB aparatının əməkdaşları, RİHB-nin qəsəbə inzibati ərazi dairesi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, sənaye, sehiyyə müəssisələrinin, Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri iştirak ediblər. 200 nəfərin iştirak etdiyi iməciklədə parkda müvafiq təmizləmə işləri aparılmış, abadlıq işləri görülmüş, mövcud olan yaşıllığı qulluq edilmiş və 300-dən artıq ağaç ekilmişdir. Məlumat üçün bildirik ki, 3,4 hektara yaxın (33800 kv.metr) sahəni əhatə edən “Neftçilər” parkının əsaslı təmiri “2014-2016-ci illerdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Programı”nda nəzərdə tutulub.

Parkın xüsusi layihə əsasında əhalinin və uşaqların istirahəti üçün hər cür şərait yaradılacaq, yəni oturacaqlar, səhərgahlar, müxtəlif oyun elementləri quraşdırılacaq, işıqlandırma, ağacalar suvarma üçün suvarma sistemi quraşdırılacaqdır. Parkın 2018-ci ilin ikinci rübündə rəyon sakinlərinin istifadəsinə verilməsi nəzərdə tutulub.

Mövsumün sonuna qədər rayonda ağacəkmə aksiyaları davamlı surətdə keçiriləcəkdir.

Z.BAYRAMOVA

## Azərbaycanda uğurlu qadınlar siyaseti mövcuddur

*YAP Zərdab rayon təşkilatı qadınlar şurası partiyanın yaradılmasının 25 illik yubileyi ilə bağlı tədbir keçirib*

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə bağlı YAP Zərdab rayon təşkilatında silsilə tədbirlərin keçirilməsi davam edir. Növbəti tədbir YAP Zərdab rayon təşkilatı qadınlar şurası tərefindən keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü öünü gül dəstələri düzüb, Onun ezziz xatirəsinə bir dəqiqəlik sükütlə yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Zərdab rayon təşkilatı qadınlar şurasının sədr müavini Nailə Əliyeva YAP-in yaranmasından, ötən 25 il ərzində görülen işlərdən və əldə olunan nailiyyətlərdən danışib. N.Əliyeva 1995-ci ildən Yeni Azərbaycan Partiyasının tərkibində Qadınlar Şurasının fəaliyyət göstəriyini vurğulayaraq partiyanın, eləcə də Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu qadın siyasetindən bəhs edib. Ulu Öndər Heydər Əliyevin hər zaman qadınlarla olan səmimi görüşlərini, ölkə həyatının müxtəlif sahələrində öz fəaliyyətləri ilə fərqlənən qadınların yüksək səviyyədə təltif olunduqlarını diqqətə çatdırın natıq, həmçinin bildirik ki, bu gün Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı Cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyev siyasetini uğurla həyata keçirməkdədir.

Tədbirdə çıxış edən YAP Zərdab rayon təşkilatı qadınlar şurasının üzvləri, Zərdab rayon Həsən bəy Zərdabi adına Muzeyin direktoru Vəfa Bayramova, əməkdar müəllimə Sara Soltanova, YAP Zərdab rayon təşkilatının feal üzvü, Zərdab rayon Şixbağı kənd tam orta məktəbin müəlliməsi Dərya Əhmədova və digərləri YAP-in yaradılmasının 25 illik yubileyi münasibətilə öz təbriklərini çatdıraraq, qeyd ediblər ki, partiyanın cəmiyyətin inkişafına yönəlmış coxsayılı sosial layihələr reallaşdırıldı, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dövlətinin güclü dövlətinin çevrilidini bildiriblər.

Sonda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş bir qrup feal qadınlara partiya vəsiqələri və hədiyyələr təqdim edilib.

Rövşən RƏSULOV



## YAP rayon təşkilatlarında partyanın 25 illik yubileyi ilə bağlı tədbirlər davam edir



### XACMAZ

Dünən YAP Xacmaz rayon təşkilatı təhsil ərazi ilk partiya təşkilatında YAP-in yaradılmasının 25 illik yubileyine həsr edilen tədbir keçirilib. Görüşdə YAP Xacmaz rayon təşkilatının idarə heyətinin üzvü Mədine Nurməmmədova çıxış edərək, partyanın yaranma və inkişaf tarixi barədə geniş məlumat verib.

Tədbirdə ərazi ilk partiya təşkilatının sədri Məhərrəm Abasov, YAP Xacmaz rayon təşkilatı nəzdində fəaliyyət göstərən ideoloji mərkəzin direktoru Cavad Mehmanov, rayon təşkilatının şura üzvü Ofelya Sərkərova və başqaların çıxış edərək, 25 il ərzində YAP-in şərəfli yol keçidiyi və rayon təşkilatının gördüyü işlərdə danışıblar.

Tədbirdə YAP Xacmaz rayon təşkilatının sədri Nazim Ağayev çıxış edərək, partyanın tarixi zərurətdən yaranlığını deyərək bildirib ki, 1991-1993-cü illərdə hakimiyyətdə olan səriştəsiz qüvvələrin yanlış siyaseti ölkədə xəsus və hərc-mərcliyin yaranmasına gətirib çıxarmışdır: "Azərbaycan dövlət müstəqilliyini itirmek təhlükəsi ilə qarşı-qarşıya qaldı. Məhz həmin dövrde Azərbaycan xalqı ölkənin xilası üçün Ümummilli Lider Heydər Əliyevə üz tutdu. Ulu Öndər Heydər Əliyevin yaratdığı YAP müsəris Azərbaycanın inkişafının əsas dəstəkçisine çevrildi. Bu gün YAP nəinki bölgənin, böyük bir coğrafiyanın en mütəşəkkil siyasi təşkilatı sayılır. Xalqımız her zaman Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən, özündə milli maraqlarımızı ehtiva edən siyasi kursun etrafında birmənalı şəkilde birləşəcək və dövlətimizin daha da inkişaf etməsi üçün var gücü ilə çalışacaq".

Tədbirin sonunda Genç Heydərçi-lərin Ümumilli Liderə və partiyaya həsr olunan şeirləri dinlənilibdir.

### ŞABRAN

Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatı tərəfindən partyanın yaradılmasının 25 illik yubileyi münasibətlə "Günel" şadlıq sarayında təntənəli tədbir keçirilib.

Tədbiri açıq elan edən YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov açaraq qeyd edib ki, Yeni Azərbaycan Partiyası cəmiyyətdə haqlı olaraq Ümummilli Liderimiz Heydər Əliyevin Partiyası kimi tanınır: "Bu təşkilat Azərbaycanın ən böhranlı və çətin dövründə Ulu Öndər Heydər Əliyevi xilas-kar kimi görən, Onun hakimiyyətinə q-

yidacağı təqdirdə xoasdən qurtulacğına inanın insanların fəsəbbüsü ilə ya radılıb və tarixi missiyasını uğurla hə-yata keçirib. Bu partiya yarandığı gündən düzgün siyasi fəaliyyət seçmiş, xalqın maraqlarını qorumaq ali məramı YAP-in hakim təşkilat kimi fəaliyyətində əsas istinadgaha çevrilibdir. YAP ümumxalq partiyasıdır və cəmiyyətin bütün təbəqələrinin öz sırasında birləşdirən siyasi-ideoloji güc mərkəzidir. Bu gün partyanın tərkibinde 700 min-dən artıq üzv var. Siravi üzvlərin artması ilə yanaşı, partiyada ciddi keyfiyyət dəyişiklikləri baş verir. Rayon təşkilatlarında yeni, modern tərzdə fəaliyyət qurulur, əhali ilə ənsiyyət formaları müasirətlenir, YAP xalqla iqtidar arasında siyasi ənsiyyət körpüsünə çevri-



lir".

M.Balabəyov YAP Şabran rayon təşkilatının 75 ərazi ilk təşkilatlarında 5046 nəfər üzvün birləşdiyini bildirib: "Partyanın artım dinamikası daim yüksələrək, yerli təşkilatların işi güclənərək tərkibi həm sayca, həm də keyfiyyətə zənginləşibdir. Ötən illər ərzində keçirilən seçimlər və ümumxalq səsvermələri de YAP-in cəmiyyətdəki yerinin möhkəm olduğunu, dövlətçiliyimizin gücləndirilməsi, ölkəmizin inkişafı istiqamətində həyata keçirilən proqramların nəticəsi olaraq xalqın bu təşkilatla böyük etimad göstərməsinin təsdiqi-

dir."

Görüşdə Milli Məclisin üzvü Tahir Süleymanov çıxış edərək, əlamətdar gün münasibətlə rayon sakinlərini təbrik etdi. Millət vəkili bildirdi ki, 1992-ci ilin noyabr ayında ölkənin ən əsas müxalif partiyası kimi fəaliyyətə başlayan YAP indiyədək siyasi mühitdə sivil və konstruktiv müxalifətçilik missiyasını həyata keçirən yeganə partiyadır: "Son 25 il ərzində partiya bu gün iqtidárın əsas siyasi dayağı, təbliğatçı və ictimai maraqlarının ifadəçisidir. Bu partyanın qurucusunun Ulu Öndər Heydər Əliyev kimi dühanın olması YAP-in ölkədə lider partiya kimi mövqeyini daim qoruyaçına zəmin yaradır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında YAP öz inkişafının ən möhtəşəm mərhələsini yaşayır".

Şabran rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov tədbirdə çıxış edərək, qeyd edib ki, bu gün YAP-da Ulu Öndər Heydər Əliyev missiyası şərəflə, məsuliyyətlə, fədakarlıqla davam etdirilir və nəticəsi misilsiz nailiyətlər olan alternativsiz siyasi kursla müşayiət olunur: "Bu missiya əsasını Ulu Öndərin qoymuştu milli inkişaf stratejiyasının daha genişmiyyətli davamıdır. YAP və onun Lideri İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın da-ha dinamik inkişafı naminə ölkənin daxili və xarici siyasetinin dönmədən gücləndirilməsi üçün kompleks tədbirlər planı hazırlanmış və bu tədbirlər ar-



dicil şəkildə uğurla həyata keçirilir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları rayonumuzun sosial-iqtisadi inkişafına təkan verməkdədir".

Çıxışlardan sonra bir qrup veteran partiya üzvü fəxri fərman və hədiyyələrlə təltif olunub. Həmçinin, partiyaya yeni üzv olan bir qrup gənclərə partiya biletleri təqdim olunub.

Tədbir respublikanın incəsənət ustalarının iştiraki ilə konsert proqramı ilə sona çatıb.

**Rəfiqə HÜSEYNÖVA**

## Prezidentlərin növbəti görüşü nəyi dəyişəcək?

**Azər Həsrət:** "Ciddi bir nəticə gözləmirəm"



**Müsahibimiz siyasi şərhçi Azər Həsrətdir**

- Azər müəllim, ATƏT-in amerikalı höməsəri bəyan edib ki, Azərbaycan və Ermənistən prezidentlərinin yaxın vaxtlarda görüşü təşkil olunacaq. Bu görüşə ümidi varım?

- Ciddi bir nəticə gözləmirəm. Amma məsələnin gündəmdə saxlanması, özəlliklə də döyüşün diqqətində olması bizim xeyrimizdir. Hələ prezidentlərin görüşü bizim üçün əlavə faydalıdır. Çünkü Ermənistən çalışırkı ki, belə görüşlər olmasın, məsələ unudulsun və illər sonra öz istədiklərini rəsmileşdirsin. Azərbaycana sərf edən variant isə məsələnin daim gündəlikdə saxlanmasıdır. Bu baxımdan, görüşə faydalı hesab edirəm. Amma ciddi bir irəliləyiş gözləmirem. Ən azından yaxın zaman üçün.

- Ermənistanda baş verən hakimiyyət böhranı fonunda xalqın Sarkisyanə olan etimadsızlığı, sizcə, nəticə etibarılı Dağlıq Qarabağ probleminin həllinə nə kimi yardım göstərə bilər?

- Əslinə qələnda, Ermənistən xalqının ağılı başında olan, rasional düşünməyi bacaran kəsimi Dağlıq Qarabağ məsələsindən bezib. Çünkü bu işğal Ermənistana qan, acliq və səfələtdən başqa heç nə bəxş etməyib. Ona görə də, bu kəsimdən olanlar, ümumiyyətlə Qarabağdan imtinanı en doğru seçim hesab edirlər. Amma Sarkisyan və onun dəstəsi xalqın səsinə səs vermir. Çünkü həm müstəqil deyillər, həm də anlayırlar ki, səs versələr, bir gün bələ hakimiyyətdə qala bilmezlər. Bu şəraitdə münaqışının sülh yoluyla həlli üçün Ermənistanda ağılı başında olan adamların hakimiyyətə gəlməsi lazımdır.

- Sarkisyan rejimi uzun müddət Dağlıq Qarabağ münaqışının həllindən yayınrırdı, danışçılar masası arxasında oturmaqdan imtina edirdi. Amma indi özləri bu danışqlarda iştirak etməyə maraq göstərirlər. Sizcə, bunun səbəbi nədir?

- Sarkisyanın bu danışqlarda iştiraka marağının, sadəcə, məcburiyyətdəndir. O, anlayır ki, danışqlardan boyun qaçırısa, Azərbaycanın onsuz da güclənən mövqeyi bir qədər də sürətli güclənəcək. Yəni bizim atlığımız addımların hamısı beynəlxalq normalarla uzaşır, heç bir aqressiv davranış nümayisi etdirmirik və münaqışını, doğrudan da, dinc yolla həl etməyə hazır olduğumuzu əməldə səbüt edirik. Belə bir durum Ermənistənə eleyhinə işləyir. Ona görə də, Sarkisyan guya dinc həll tərəfdarı olduğunu nümayiş etmək üçün danışqlardan boyun qaçırı bilmir.

### GÜLYANƏ

## Qırğızistanda keçirilən prezent seçkilərində Sooronbay Jeenbekovun qələbəsi rəsmi olaraq təsdiqlənib

Qırğızistanda keçirilən prezent seçkilərində Sooronbay Jeenbekovun qələbəsi rəsmi olaraq təsdiqlənib. Sosial-Demokrat Partiyasının nümayəndəsi, sabiq baş nazir Sooronbay Jeenbekov qələbəsini rəsmi olaraq təsdiqləyib. AZƏRTAC xəbər verir ki, seçkilərdə qeydə alınan 3 milyon 14 min 400 seçicidən 1 milyon 697 min 868 nəfər iştirak edib ki, bu da 56,34 faiz deməkdir. Məlumatə əsasən, Sooronbay Jeenbekov 920, 62 seçicinin səsini qazanıb ki, bu da 54,22 faiz deməkdir. Bu isə qələbə qazanmaq üçün kifayətdir.



## "LGBT" Əli Kərimliyə necə dəstək göstərir?

*Yaxud cinsi azlıqları müdafiə edən ermənipərəst medialar yenə AXCP sədrinin arxasında*

**A**XCP sədri Əli Kərimlinin keçirdiyi sonuncu uğursuz mitinqdən sonra o, növbəti mitinqin vaxtını elan etmədi. Bu, ilk növbədə, belə qənaətə gəlməyə zəmin yaradır ki, artıq onun özü də bundan sonra heç vaxt ictimai dəstək ala bilməyəcəyini, o cümlədən, mitinqlərin və aksiyaların keçirilməsi üçün sosial sifarişin olmadığını anlayır.

Azərbaycanda mövcud olan sabitliyi pozmaqdə maraqlı olan xarici qüvvələrin əmrlərini canfəşanlıqla icra etməyə çalışan AXCP sədri bir neçə mitinq keçirməklə, həmin qüvvələrin gözündən perde asdı, digər tərəfdən maddi gelirini artırılmış oldu. Yəni mitinqinə "müxalifətçi" arayışı almaqdan ötrü qoşulan şəxslərin "siyasi mühacir" adını almalarından ötrü biznes mühitini, necə deyərlər, inkişaf etdirmiş oldu.

**"Newsheadline.press"**  
LGBT adlı cinsi azlıq hərəkatına aşkar dəstək



verən bloqdur

Ortada digər cəlbedici nüanslar da var. Məsələ ondadır ki, Ə.Kərimli "Milli Şura"nın mitinqdən sonra, iddia etməyə başladı ki, guya onun keçirdiyi mini aksiya xarici media qurumlarında işıqlandırılıb. Hətta sosial media vasitəsilə həmin media qurumlarının linklərini de paylaşan AXCP sədri guya bununla hər hansı "sübüt" göstərməyə çalışıb. Ancaq onun bu iddiasının ardınca bəlli oldu ki, həmin media qurumları heç də ictimai-siyasi məsələləri şərh edən, bu ətrafdakı informasiya yayan mətbuat nümayəndəlikləri deyil, onların əksəriyyəti cinsi azlıqlara məxsus olan "LGBT" təşkilatlarının xəber bloqlarıdır. Misal üçün, həmin linklərdən biri "wordpress"də təşkil

edilən "newsheadline.press" bloqdur. Bu bloq isə "LGBT"-yə dəstək verməklə yanaşı, bilavasita erməni lobbisinin əli ilə də maliyyələşdirilir.

Ümumiyyətə, adıçəkilən bloqda dərc olunan xəbərlərin böyük əksəriyyəti transmilli informasiya resurslarından paylanan informasiyalardan ibarətdir. Eləcə də, "newsheadline.press"da gedən ya-zılardan biri də belə bir başlıqla ictimailəşdirilib - "Azerbaiyancanda LGBT üzvlərinə "divan tutulur" (?!-R.N.)".

Beləliklə, fakt budur ki, AXCP sədrinin bəh-bəhlə "dunya mediası bizim mitinqimizden yazı" deyib, paylaşıdığı linklərin hər biri bir-başa erməni lobbisinin maliyyə dəstəyi ilə işiq üzü görən informasiya qurumlarıdır və bu qurumların əksəriyyəti "LGBT" adlı cinsi azlıq hərəkatlarına dəstək göstərirler. Bu baxımdan, Ə.Kərimlinin şəstlə təqdim etdiyi linklər artıq özü-özlüyündə onun hənsi dairələrlə iş birliyində olduğunu yetərince isbatlaşmış olur.

Rövşən NURƏDDİNOĞLU

## Gültəkin Hacıbəyli yenə ortaçıqdadır Satqıncılıq onun qanındadır

**Ö**tən həftə "Milli Şura" deyilən qondarma qurumun keçirdiyi mitinqdə bu ölü kurumun "primadonnası" Gültəkin Hacıbəyli yenə orta idi. Bir medalın iki üzü olan G.Hacıbəylinin məqsədi "Milli Şura"nın "ölü" mitinqlərinin başlanması rəvac verməklə, Azərbaycanın beynəlxalq arenadakı yüksək mövqeyinə, yerinə və roluna qarşı zərba vurmaqdır. Ondan bundan savayı heç nə gözləmək olmaz. Çünkü o da sərr deyil ki, istər "Milli Şura", istərsə də AXCP kimi satqınların sırasına daxil olan G.Hacıbəyli, Ə.Kərimli və C.Həsənli kimilər xarici ölkələrdə fəaliyyət göstərən ermənipərəst anti-Azərbaycan meyilli qüvvələrə nökərçilik etməklə, mənfiət əldə etmək üçün dəridən-qabıqla çıxırlarsa, "dəstədən geri qalmamaq" devizinə əməl etməyi qarşılara şərt qoyublar ki, ermənipərəst anti-Azərbaycan meyilli qüvvələrə nökərçilik etməlidirlər.

### Gültəkin Hacıbəyli - bir medalın iki üzü

Belə olan halda, G.Hacıbəyli hər sifətdə ola bilir. Elə bu yerde onun "Baxış bucağı" verilişində çıxışı yadına düşdü. O, çıxışı boyu siyasi mehbislərdən, onların çətinliklərindən, saylarının çoxluğundan danışaraq, hakimiyyəti dayanmadan təqnid etdi. Jurnalist həmsöhbətindən biri ona belə bir sualla müraciət edib: "Gültəkin Hacıbəyli üçün nə dəyişdi ki, hakimiyyətin aktiv təbliğatçı müxalifətin ən "böyük birliyində" təmsil olunmağı qərara aldı?" Müxalifət düşərgəsində olub, özlərini demokrat hesab edənlərin diktatorluq his-



sinin bir başqa cür olduğunu xatırladan status müəllifi yazıb ki, G.Hacıbəyli əvvəlcə suala etiraz edib: Jurnalıst yazır: "G.Hacıbəyli verilişdən əvvəl özü və "Milli Şura"nın heç nəyə yaramayan sədri Rüstəm İbrahimbəyov barəsində sualları çıxardırmış və demişdi ki, bu sualları vermə, versən də, cavab verməyəcəm, deyəcəm ki, cəmiyyətə bizim

mübarizəmiz maraqlıdır-filan... Hə, mən o xanımın "Milli Şura" yaranan ərefədə müxalifət partiyalarından biri olan KXCP-nin qərargahında, kiçik bir otaqda saatlarla davam edən müzakirələrdə dayanmadan "Ya Rüstəm İbrahimbəyov, ya da yenə Rüstəm İbrahimbəyov"- dediyini də xatırlayıram və suallardan biri onunla bağlı idi: "Müxalifətə indiyədək bir xeyri dəymeyən insanı "Milli Şura"da saxlamaq nəyə lazımdır?". Onun fikrincə, vərilişdə ancaq müxalifətçi xanımın isteyinə uyğun suallar verilməli idi.

Qeyd olunan bu hadisə də demokratiya libasına bürünən, xalqa demokratik prinsiplərdən dərs keçən, yeri geldi-gəlmədi iqtidarı tənqid edənlərin əsl məhiyyətini və gerçək simasını bir daha ortaya qoyur. Bu yerdə məşhur bir atalar məsələni xatırlamaq olmur: utanmasan, oynamaga nə var ki?

Uzun illər bu dövlətin çörəyi ni yemiş, sonradan əqidəsini 180 dərəcə dəyişən, Vətənindən və dövlətindən üz çevirən şəxslərin hərəkətlərinin bir adı var: nankorluq, satqıncılıq. Bir də nə deyirsən de, necə deyərlər, çal-xalandıqca, bulandıqca zaman nehə kimi, yağı yağ üstə çıxır, ayranı ayranlıq olur!..

Rəfiqə HÜSEYNOVA

## Əli Kərimli "layk dilənçiliyi" edir

**M**üxalifət düşərgəsində təmsil olunan partiyaların ölkəmizin ictimai-siyasi proseslərində tamamilə kənardır qaldığı faktdır. Bunun da səbəbi fəaliyyətləri ni xarici maraqlarından aldıqları sıfarişlər əsasında qurmalarıdır. Cəmiyyət bu və digər səbəblərdən məkrli ünsürləri qınayır, onların keçirdikləri aksiyaları qətiyyətlə rədd edirlər. Bu baxımdan, dağıdıcı qrup, fəaliyyətini real müstəvidən virtual aləmə transfer etməklə məram və məqsədlərinin anlamayan insanların diqqətini özərinə cəlb etməyə çalışırlar. AXCP sədri Əli Kərimlinin hazırlı fəaliyyəti bu mənada xarakterikdir.

Ə. Kərimlinin sosial şəbəkələrdəki muzdlu "trol" və "saxta profil" dəstəsinin fəaliyyəti ictimaiyyət üçün heç də gizli deyil. Ə. Kərimlinin guya böyük ictimai nüfuza və güclü dəstəyə malik siyasetçi olması haqqında rəy yaratmaq üçün bu profilərə istifadə olunur. Bu arada iddia olunur ki, Ə. Kərimlinin səhifəsini bəyənənlərin sayı 200 mini keçir, ancaq mitinqlərə heç 1000 nəfərdən artıq adam toplanırsa, deməli, ya bu informasiya şışırtmadır, ya da Ə. Kərimlinin səhifəsini bəyənənlərin 90 faizdən çoxu "trol"dur və təbii ki, sosial şəbəkələrdə, xəber saytlarının şəhərlə bölməsində "saxta profil"lərin Ə. Kərimlinin üvanına yazıqları təriflərə onun əsl xüsətini və simasını gizlətmək mümkün deyil.

### Əli Kərimli milyonlarla manat vəsaiti haradan əldə edir?

Ictimaiyyət tərafından dəstek qazana bilməyəcəyini çox yaxşı başa düşən Ə. Kərimli, sosial şəbəkələrdən kamuflyaj kimi istifadə edərək, əslində, diqqəti cəlb etmek, Azərbaycan əleyhinə fəaliyyət göstərən dairələrin maraqla dairəsine düşmək məqsədilə sosial şəbəkələrdə "aktiv" fəaliyyət sərgiləməye üstünlük verir. Belə bir "aktiv" fəaliyyət fənnunda, xarici direktivlər əsasında statuslar yazmaqla, həssas bir dönmədə hökumətə qarşı şər və böhtən atmaqla, "kütləvi etiraz" sehəsi nümayiş etdirmək və bir növ özünü sigortalamış olur. Nəticədə isə, demokratiya pərdəsi altında fəaliyyət sərgiləməklə, əslində, Azərbaycan əleyhinə fəaliyyət göstərən dairələrən, hətta erməni lobbisinin təşkilatçılığı ilə yaradılan qruplaşmalardan müəyyən vəsaitlər və maddi təminat əldə etməklə, Kerimli ailəsinin komfortlu yaşayışı temin olunur.

AXCP sədrinin her iki övladı, Büyük Britaniyada illik təhsil haqqı 25 min funt strelinq olan universitedə oxuyur və yaşayırlar. Londonda mənzil və kommunal yaşayış minimumlarını da nəzərə alsaq, Bakı-London aviareyslərinə ayrılan vəsait, tətil, restoran, eyləncə və digər xərclər barədə rəqəmlər arasında, Ə. Kərimlinin milyonlarla manat vəsaiti hardan əldə edə biləcəyi barədə sual ortaya çıxır.

### Saxtakarlıq Əli Kərimlinin həyat tərzinə çevrilib

Demokratiya, şəffaflıq kimi ideyalardan dəm vuran AXCP sədri ictimaiyyət qarşısında hesabat vermək əvəzinə, indi də virtual məkanda manipulyasiya etməyə can atır. Guya tərəfdarlarının sayının çox olduğunu, onu dəstəkləyənlərin böyük say çıxlığından ibarət olduğunu göstərməyə çalışır. Bunun üçün dəriddən-qabıqla çıxaraq, hər vəsətə əl atır, gah "trol" və "saxta profil" dəstəsinin fəaliyyətindən istifadə edir, gah da "Layk dilənçiliyi" edir. Saxtakarlıq köklənmiş fəaliyyət sərgiləyən bir partiya sədrinin "saxta profil" qruplaşması xidmətindən istifadə etməyə can atması təəccüb doğura bilməz. Çünkü reallığa söykənəməyən, ictimai dəstəyi və elektoratı olmayan qurumun saxtakarlıqdan başqa yolu qalmır. Amma məsələ real müstəviyə çıxdıqda, minlər tərəfdarı olduğunu iddia edən Kərimlinin idman-sağlamlıq kompleksine toplaşmaq çəqirışlarına bircə min adam bele yığışır, deməli, AXCP sədrinin virtual məkandakı fəaliyyəti də fiaskoya uğramadadır. Beləliklə də, sadalananlar fonunda belə bir qənaət hasil olur ki, siyasi mübarizənin bütün platformalarında məglub olan Ə. Kərimli, onun nəzarətində olan "trol"ları, artıq sosial şəbəkələrdə də öz "dərs"lərini alır. Sosial şəbəkə istifadəçilərinin tutarlı faktlara söykənən, əsaslı təqnidlər ilə üzləşən virtual Kərimli də, onun "saxta profil" qruplaşması da arqumentlərə əsaslanan təqnidlər qarşısında döyümsüzlük nümayiş etdirək şəhərləri silir və şəbəkə istifadəçilərini bloklayırlar. Bu isə, ilk növbədə, onu deməyə əsas verir ki, bu və buna bənzər aqressiv reaksiya nümayiş etdirənlər - Azərbaycan siyasi palitrasının autsayderi hesab olunan bu dəstə sosial şəbəkələrdə də məglub olduqlarını özəri de yaxşı başa düşürələr.

Digər tərəfdən, virtualdan fərqli olaraq real mübarizə Feysbuk səhifəsi deyil ki, "trol" və "saxta profil" orduşu"nun köməyi ilə yalan-dogrular 3 minə yaxın "like" yığılı və Feysbuk-da birtəhər Ə. Kərimlinin üzünü ağ etməyə çalışan "saxta profil"lər, artıq gerçeklik qarşısında acızdırlər.

İnam HACIYEV

# Ulu Önder Heydər Əliyevin mədəni irsə qayğısı

**H**eydər Əliyevin Sovet dövrü fəaliyyətinin əsas istiqamətlərindən biri mədəni irsi qoruyub-saxlamaqla yanaşı, onun inkişafı və bütün xalqın mənəvi sərvətinə əvviləşdirilməsi və dünyaya təqdiməsi idi.

Heydər Əliyevin birinci həkimiyyəti illərində:

1. Nizaminin, Əcəminin, Füzulinin, Tusinin, Vəqifin, Aşiq Ələsgərin, Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin, Hüseyn Cavidin və başqa görkəmlı ədəbiyyat və mədəniyyət xadimlərinin yubileyləri;

2. Azərbaycan teatrlarının 100 illik yubileyi qeyd edildi;

3. Azərbaycan tarixine və Azərbaycan dilinə aid tədqiqatlarla görə elm xadimlərinə yüksək dövlət mükafatları verildi;

4. Ali məktəblərdə Azərbaycan tarixinin tədrisinin saatları artırıldı;

5. Hüseyn Cavidin nəşri Uzaq Sibirdən doğma vətənəne getirildi;

6. Azərbaycanın milli özünü dərkli prosesilə bağlı "Qobustan" almanaxı nəşr olundu.

Sovet ideologiyasının qadağan etdiyi ümumtürk abidəsi "Kitabi-Dədə Qorqud" dastanları unudulmağa məhkum olunmuşdu. M.Qasımlı yazar ki, Vətənin hər ikisi tayında - həm Şimali Azərbaycan Sovet Respublikasında, həm de Cənubi Azərbaycanda totalitar rejimində bu dastana düşmən münasibəti bəslənirdi: İrandakı şah rejimi də bu dastanın nəşrine icaze vermirdi. Vətənin hər iki tayında dastana düşmən münasibət hökm sürdü. Heydər Əliyev həkimiyətə gəldikdən sonra böyük cəsarətlə bu tarixi abidənin daha geniş öyrənilməsini tövsiyə və təşviq etməye başladı. Heç əbəs deyil ki, Onun həmin nitqindən bir qədər sonra Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində "Kitabi-Dədə Qorqud" dastanında Azərbaycan xalqının etnogenezi məsələlərinə dair ixtisas kursları tədris edilməyə başlandı. "Kitabi-Dədə Qorqud"la bağlı tarixi və ədəbi araşdırımların sayı çoxaldı və bədii film çəkildi.

Qeyd olunduğu kimi, Heydər Əliyev nitqində Azərbaycanda bədii tərcümə işinin yaxşılaşdırılmasına da tövsiyə edirdi. Bununla əlaqədar olaraq, o deyirdi ki, Azərbaycan oxucularını xarici ədəbiyyatın ən yaxşı nümunələri, dünya klassiklərinin şah əsərləri ilə tanış etmək tərcüməcılərin nəcib vezifəlidir. Heydər Əliyev mövcud sistemin şərtləri altında Azərbaycan xalqının dünya ədəbiyyatının yeni nümunələri ilə tamş olmasının və ədəbiyyatın zənginleşməsinin yollarından biri kimi bədii tərcümə işinin yaxşılaşdırılmasını görürdü. Bu məsələdə güdülen məqsədlər, həmçinin Azərbaycana mövcud şəraitdə ehtiyac duyulan və gələcəkde daha çox lazımlaşacaq peşəkar tərcüməcılərin hazırlanması idi. Ona görə də, həmin sahəyə diqqət ve-

rən Heydər Əliyev az sonra Azərbaycanda bədii tərcümə işini qaydaya salaraq, müvafiq mərkəz yaratdı. Mərkəz sonrakı illərdə bədii tərcümə sahəsində Azərbaycanın beynəlxalq ikitərəflə və çoxtərəflə əlaqələrində mühüm rol oynadı. Mərkəzdə peşəkar tərcüməcılər toplandı, gənc tərcüməcılər yetişməyə başladı, xarici ədəbiyyatın orijinaldan Azərbaycan dilinə tərcüməsi artdı. Azərbaycan oxucuları dünya ədəbiyyatının ən yaxşı nümunələri ilə tanış olmağa başladılar.

O, xalqının qədim tarixi, soykökü ilə bağlı olan yazılı abidələrin dərindən öyrənilməsini tövsiyə edir, azərbaycanlıların dünya ədəbiyyatı ilə yaxından tanış olmaları üçün tərcümə işinin qaydaya salınmasının vacibliyini bildirirdi. Nitqində Heydər Əliyev deyirdi: "Azərbaycan ədəbiyyatı... çoxəsirlik tarixi nəhəng yaradıcılığı ilə, Xaqanının və Nəsiminin, Füzulinin və Vəqifin, söz sənəti bahadırlarının dahiyanə əsərləri ilə, aşiq poeziyasının həmişə canlı nümunələri ilə zəngindir".


Heydər Əliyevin ədəbi-mədəni irsə qayğısının təzahürlərindən biri də Vətəndən kənardə yaşayıb-yaratmış görkəmli sənətkarların, o cümədən, dahi Məhəmməd Füzulinin İraqdakı qəbrinin qorunması və üzərində məqbərə tikilməsi idi, lakin bütün cəhdlərə baxmayaraq, o vaxtkı Səddam Hüseyn hökuməti buna imkan vermədi. Regionda milli mənşə və dini şərait gərgin olduğundan, Ulu Öndər bu problemi dövlət xəttılı dəyil, yəzici və şairlərin qaldırılması yolu ilə həllini tövsiyə etdi. Heydər Əliyev yəzicilərin VII qurultayındakı nitqində Füzulinin qəbrinin bərpası məsələsini bütün kəskinliyi ilə açıq şəkildə qaldırmağı yəzicilərə tövsiyə etdi. Füzulinin məzarının vəziyyəti barədə danışan şair Bəxtiyar Vahabzadəyə müraciətlə Heydər Əliyev deyirdi: "Bir neçə il bundan qabaq bizə məlum oldu ki, Kərbəlada Füzulinin

**“H**eydər Əliyevin ədəbi-mədəni irsə qayğısının təzahürlərindən biri də Vətəndən kənardə yaşayıb-yaratmış görkəmli sənətkarların, o cümədən, dahi Məhəmməd Füzulinin İraqdakı qəbrinin qorunması və üzərində məqbərə tikilməsi idi, lakin bütün cəhdlərə baxmayaraq, o vaxtkı Səddam Hüseyn hökuməti buna imkan vermədi. Regionda milli mənşə və dini şərait gərgin olduğundan, Ulu Öndər bu problemi dövlət xəttılı dəyil, yəzici və şairlərin qaldırılması yolu ilə həllini tövsiyə etdi. Heydər Əliyev yəzicilərin VII qurultayındakı nitqində Füzulinin qəbrinin bərpası məsələsini bütün kəskinliyi ilə açıq şəkildə qaldırmağı yəzicilərə tövsiyə etdi. Füzulinin məzarının vəziyyəti barədə danışan şair Bəxtiyar Vahabzadəyə müraciətlə Heydər Əliyev deyirdi: "Bir neçə il bundan qabaq bizə məlum oldu ki, Kərbəlada Füzulinin

qəbrini, doğrudan da, səkublər və onun sümüklərini bir qutuya yığıb, hansısa bir məscidin zirzəmisində saxlayırlar."

Əliyev yəzicilərin VII qurultayındakı nitqində Füzulinin qəbrinin bərpası məsələsini bütün kəskinliyi ilə açıq şəkildə qaldırmağı yəzicilərə tövsiyə etdi. Füzulinin məzarının vəziyyəti barədə danışan şair Bəxtiyar Vahabzadəyə müraciətlə Heydər Əliyev deyirdi: "Bir neçə il bundan qabaq bizə məlum oldu ki, Kərbəlada Füzulinin

H.Arası məktub yazıb, İraq kon-sulu deyib ki, baxarıq. Həqiqətən, bunu isteyirsənse, gedib o konsulun boğazından tut və de ki, Füzuli menimdir. Füzuli mənim tarixim, Füzuli mənim mənliyimdir. Siz niye bu işe belə yanaşırsınız? Əgər siz belə bir iş tutsanız, heç kim siz tutmaz. Niye indiyə kimi İraq



Azərbaycan Respublikasının Prezidenti yanında  
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına  
Dövlət Dəstəyi Fondu

# KIVDF

[www.kivdf.gov.az](http://www.kivdf.gov.az)

Bu yazı Azərbaycan Respublikası Prezidenti  
yanında Kütləvi İnformasiya Vasitələrinin  
İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə  
dəstəyi ilə "Azərbaycanın dövlətçilik tarixinin,  
milli adət-ənənələrinin, elm və mədəniyyətinin  
təbliği" istiqaməti çərçivəsində hazırlanıb

Vahabzadə məclislərde oturub, Azərbaycan xalqının həyatı haqqında danışır. Bu işlərdə çalışmayışı yoxdur. Bu barədə başqa qardaş respublikalardan dərs almaq, öyrənmək lazımdır. Yenə deyirəm, əgər bizim mədəniyyətimiz, tariximiz üçün siz belə hərəkətlər edərək müəyyən qədər cıxığımızdan çıxsanız, qorxmayın... Bizim respublikamızda heç vaxt, heç kimdən sizə xəta toxunmaz. Çünkü bu, xalq mədəniyyəti üçündür. Bizim respublikamız üçündür".

M.Qasımlı yazar: "Göründüyü kimi, Heydər Əliyev yəzici və şairləri ümumxalq mənənəfeyinə dair məsələlərdə kifayət qədər yekdil olmağa, başqa respublikalardan nümunə götürməyə çağırır, bu problemlə məşğul olan şəxse xəter toxunmayacağına təminat verir, onları qoruduğunu rəsmi şəkildə bildirirdi. O özündən əvvəlki rəhbərlərdən fərqli olaraq, Azərbaycan şair və yəzicilərinə tam sərbəstlik verir, xalqın problemlərindən yazmayı təşviq və himayə edirdi. Bu, Azərbaycan tarixinde, xüsüsən, Sovet tarixinde o vaxtadək görünməmiş bir hadisə idi.

Heydər Əliyevin fikrincə, Füzuli istedad və yüksək sənətkarlıqla səciyyələnən yaradıcılığı ilə milli-coğrafi sərhədlər tanımayan, dünya mədəniyyətinin incisi-nə çevrilərək, xalqlar arasında mənəvi-mədəni əlaqələrin möhkəmlənməsində, onların bir-birinə yaxınlaşmasında əvəzsiz rol oynayan bir mütəfəkkir idi. Heydər Əliyev Füzulinin bütün Şərqi böyük körfeyi hesab edirdi".

**Vahid ÖMƏROV,**  
**fəlsəfə üzrə fəlsəfə doktoru**

## Babasıl xərçəngə necə çevrilə bilər?

Bəzi xəstəliklər var ki, onlar xərçəngin inkişafına şərait yaradır. Onları "xərçəngönü xəstəliklər" adlandırırlar. Belə xəstəliklər çoxdur - uşaqlıq boyunu eroziyası, mədə xorası, Kron xəstəliyi, istənilən orqanda (uşaqlıq, bağırsaq, mədəaltı vəzi, öd kisəsi və s.) poliplər və s.



Babasıl çox yayılmış xəstəlik olduğundan insanlar bu xəstəliyin də xərçəngə çevriləbiləməsi barədə həkimlərə tez-tez suallar verir. Babasildən əziyyət çəkənləre xoş xəber - babasıl xərçəngə çevrilmir. Lakin onu da nəzərə almaq lazımdır ki, bu iki xəstəliyin (babasıl və yoğun bağırsaq xərçəngi) simptomları oxşardır - defekasiya zamanı qanın ifraz olunması, qəbizlik, ağrılar və s. Bu səbəbdən xəstəliyin dəqiqliq diaqnozunu yalnız həkim lazımlı olan müayinə və analizlərdən sonra qoya bilər.

Babasıl xərçəngönü xəstəliyi olmasa da, onu mütləq və vaxtında müalicə etmək lazımdır ki, babasıl gecikmiş mərhələlərdə çox ciddi ağırlaşmalar verir.

## Ammonyaq qoxusu verən bitki



A morfolos titanium dünyadın en hündür çiçəyi hesab edilir. Çox zərif görünən çiçək kəskin ilyi ammonyaq qazı yayağa başlayır. Bitkinin quruluşu və yaddığı qoxu qeyri-adıdır. İndoneziyalılar onu "leş leçəyi" adlandırlar. Tozcuqlar olan hissə aq yarpaqların içinde və dibində olduğuna görə kənarlıdır. Ona görə də qoxu yayaqla həşəratları celb edir. Tozcuqlar mayalanmaq üçün hazır vəziyyətə gələndə ətrafa yayılan qoxu ile birgə çiçəyin ətrafi da isinmeye başlayır, xüsusiət səhər çəgə baş verən isinme və qoxu həşəratlar üçün olduqca cəlbəcili olur.

Tədqiqatlar neticəsində müəyyən edilib ki, bitkide metabolizmin sürətlənməsi neticəsində əməle gelən xüsusi turşu var. "Glutamin turşusu" adlanan həmin maddə kimyəvi yola parçalanaraq qoxu və istilik əməle gətirir. Böcekler bitkinin yağılı sethi ilə sürüşərək tozcuqlar üçün olan hissəye düşür və bir daha oradan çıxa bilmirlər. Gece torbacıqlar açılır və böcekler tozcuqlara batır. Bitkinin içinde qalan böcekler səhər açılanda çiçəyin üzərindəki tikanlardan nərdivan kimi istifadə edərək başqa bir zanbağa doğru gedir və bu yolla çiçəyin çoxalmasına təmin edir.

## Əfqanistanda 6 polis öldürüüllüb

Əfqanistanın Zabul əyalətində "Taliban" terrorçularının hücumu neticəsində 6 polis qətlə yetirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumatə görə, hadisə neticəsində 8 polis əməkdaşı isə xəsarət alıb. Bildirililər ki, "Taliban" terrorçularının yoxlama məntəqəsinə hücumdan sonra qarşidurma baş verib. "Qarşidurma 7 saat davam edib, 8 "Taliban" terrorçusu məhv edilib, 12-i yaralanıb", - səlahiyyətli şəxslər qeyd edib. Saatlarla davam edən qarşidurmadan sonra terrorçular geri çəkilib.

## ELAN

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə psixoloji xidmet ixtisası üzrə III kurs tələbəsi Mehdiyeva Aysel Rövşən qızının adına verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.  
\*\*\*

1993-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən Tağıyev Müşfiq Məhərrəm oğluna Tarix-hüquq ixtisası üzrə verilmiş diplom itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin Dil-ədəbiyyat ixtisası üzrə təhsil alan 206-ci qrupun II kurs tələbəsi Hüseynov Orxan Rafiq oğluna verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.

# Ses

## Son səhifə

31 oktyabr

## "Neftçi" öz meydanında "Sumqayıt"ı məğlub edib

Azərbaycan Premyer Liqasının X turunun son qarşılaşmasında "Neftçi" doğma meydanda "Sumqayıt"ı qəbul edib. "Baksel Arena"da baş hakim Rauf Cabbarov idarə etdiyi matçın üçüncü dəqiqəsində Mirabdulla Abbasovun qolu ilə meydan sahibləri hesabı açıb. Görüşün 38-ci dəqiqəsində "Sumqayıt" klubu hesabı berabərleşdirib. Tural Axundov 11 metrlik cərimə zərbəsini dəqiqliq yeri nə yetirib. Oyunun ilk hissəsi bu hesabla da başa çatıb. İkinci hissədə qarşılıqlı hücumlar şəraitində keçib. Görüşün 88-ci dəqiqəsində "Neftçi"nin furbolçusu Rehman Hacıyev oyunda son nöqtəni qoypub -2:1.



Görüş bu hesabında başa çatıb. Bu oyundan sonra "Neftçi" və "Sumqayıt" klublarının hər birinin 13 xalı var. Beləliklə X turun sonunda turnir cədvəline 22 xalla "Qarabağ" başçılıq edir. "Zirə" klubu 21 xalla ikinci pilləddir. İlk üçlükdə isə 19 xalla "Qəbələ" qərarlaşdırıb.

Turnir cədvəlində digər pillələrdə müvafiq olaraq "Neftçi" (13), "Sumqayıt" (13), "Səbail" (9), "Keşlə" (8), "Kəpəz" (7) yer almışdır.



## Gənc boksçulardan ibarət millimiz Avropanın dördüncüsüdür

Antalyada keçirilən gənc boksçular arasında Avropa birinciliyi başa çatıb. Azərbaycan Boks Federasiyasından AZERTAC-a verilən xəbərə görə, 8 gün davam edən yarışın yekununa əsasən medal qazanan ölkələrin siyahısı açıqlanıb. Mundialda tam həyətə təmsil olunan yığımız 4 medala yiyələnib. Hesabına 1 qızıl, 1 gümüş və 2 bürünc mükafat yaranın komandamız medalların həm əyarına, həm də sayına görə Avropa birinciliyini 4-cü pillədə başa vurub. Ümumilikdə, 15 ölkə Antalyada medala sahib olub. Onlardan cəmi 6-sı çempionluq sevinci yaşayıb.

Siyahida birinci yeri Rusiya yığması tutub. Şimal qonşularımız 5 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. İkinci pilləyə isə ev sahibi Türkiyə və boks ənənəsi ilə fərqlənən Ukrayna şərəf olub. Hər 2 komanda 1 qızıl, 2 gümüş və 2 bürünc medala yiyələnib. Millimiz 33 ölkə arasında ümumi sıralamada 4-cü yeri tutub. Qeyd edək ki, yığmamızın heyətində Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) qızıl, Amin Kuşkov (75 kq) gümüş və Həsən İbrahimov (49 kq) və Surət Qarayev (81 kq) bürünc medal qazanıblar.



## Azərbaycan triatlonçusu Koreya Respublikasında gümüş medal qazanıb

Azərbaycanın triatlon yığmasının üzvü Rostislav Pevtsov Koreya Respublikasının Tongyong şəhərində təşkil olunan sprint üzrə dünya kuboku yarışlarında gümüş medal qazanıb. AZERTAC xəber verir ki, 750 metrlik su məsafəsini idmançıımız 8 dəqiqə 36 saniyəyə başa vurub. Ardınca isə 20 kilometrlik velodistansiyani 27 dəqiqə 5 saniyəyə qət edib. Nəhayət, yarışların sonuncu mərhelesi - 5 kilometrlik qaçış zolağını R.Pevtsov 15 dəqiqə 7 saniyəlik netice ilə başa vurub. Ümumi hesabda R.Pevtsov 52 dəqiqə 2 saniyə vaxt göstəricisi ilə turnirin gümüş medalına sahib olub.

Qeyd edək ki, cari mövsümde R.Pevtsov üçüncü dəfə dünnya kuboku yarışlarında fərqlənib. Bələ ki, triatlonçumuz Çinin Çenqdu şəhərində keçirilən dünya kubokunda gümüş, Honq-Konqda isə qızıl medal qazanıb.



## "Keşlə"yə baş məşqçi təyin olunub

Ramiz Məmmədovun "Keşlə"yə baş məşqçi təyinatı rəsmiləşib. SİA-nın məlumatına görə, bu barədə klubun resmi sayılı xəber yayıb. Klub rəhbərliyinin qərarına əsasən, əvəzəcidi heyət üzrə koordinator R.Məmmədov qış fasiləsinədək baş məşqçi vəzifəsini icra edəcək. O, bu vezifədə istefaya göndərilən Zaur Svanadze ni əvəzləyib. Qeyd edək ki, R.Məmmədov bundan əvvəl "Qəbələ" və Qazaxstanın "Atırau" klublarını çalışdırıb.

### Baş redaktor:

Bəhruz Quliyev

### Baş redaktorun müavinleri:

Valeh Məhərrəmli  
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,  
Üzeyir Hacıbəyov  
küçəsi, 32.

Səhadətnamə: № 022492  
<http://www.ses-news.az>  
<http://www.sesqazeti.az>  
E-mail: ses@sia.az  
Tel: 598-33-90 Faks: 493-11-62

### Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müellifin  
mövqeyi üst-üstə düşməyə biler.

Qəzet "Ses" in komputer mərkəzində yığılın, sahifələnir.  
"Azərbaycan" nəşriyyatında çap olunur  
Qazetdə AzərTAC, SİA, APA və AZADINFORM informasiya  
agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet  
bazar və bazar  
ertəsindən  
başqa hər gün  
nəşr olunur  
Tiraj: 5500